

## Mündəricat

1. RÜFƏT QARAGÖZLÜ. MÜSAVAT PARTİYASINDA QANUN LAYİHƏLƏRİ NECƏ HAZIRLANIR
2. FIRUDİN AĞASIOĞLU. QƏDİM AZƏRBAYCANDA DEMOKRATİYA
3. CƏMİL HƏSƏNLİ. ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV
4. HİKMƏT HACİZADƏ. ABŞ-in SİYASİ SİSTEMİ
5. RASİM MUSABƏYOV. AZLIQLARIN HÜQUQLARININ QORUNMASI
6. NİYAZİ MEHDİ. PARLAMENT DİSKUSSİYALARINDA PROBLEMLƏRƏ "ADQOYMA" MƏRASİMİ
7. RÜFƏT QARAGÖZLÜ. XARİCDƏ QANUNLAR NECƏ QƏBUL OLUNUR. 2. QANUN LAYİHƏLƏRİ NECƏ MÜZAKİRƏ EDİLİR ?
8. XARİCİ PARLAMENTLƏRDƏ MAAŞ
9. CEY BLAMLER. İCTİMAİ TELEVİZİYANIN BRİTANIYA MODELİ: SEÇKİ KAMPANIYASI NECƏ İŞİQLANDIRILIR ?

## MÜSAVAT PARTİYASINDA QANUN LAYİHƏLƏRİ NECƏ HAZIRLANIR

### RÜFƏT QARAGÖZLÜ

*Ötən buraxılışımızda "Partiya hayatı" rubrikası açaraq siyasi partiyalarda hansı qanun layihələrinin və necə hazırlanmasından bəhs etdik. Bu rubrikaya ilk dəvətimizə Müsavat Partiyasından cavab verildi.*

Müsavat Partiyasında hər hansı qanun layihəsinin işlənib hazırlanması haqqında təkliflər 4 mənbədən irəli sürülə bilər:

- partiyanın Divanı tərəfindən,
- partiyanın Məclisi tərəfindən,
- partiyanın rayon şuraları tərəfindən,
- partiyanın fərdi üzvləri tərəfindən.

Əgər təklif partiyanın rayon şurası və yaxud fərdi üzvü tərəfindən irəli sürüülərsə, bu təklif əvvəlcə müvafiq rayon şurasında müzakirə olunmalı və bəyənilidyi halda Divana təqdim edilməlidir. Divana təqdim olunan təklif rayon şurasının rəyi ilə (yazılı şəkildə) müşayiət olunmalıdır. Bu rəydə təqdim olunan təklif əsaslandırılmalıdır.

Təqdim olunan təkliflər Divanın iclaslarında müzakirə olunur. Burada bu və ya digər qanun layihəsinin işlənib hazırlanmasının nə dərəcədə aktual və zəruri olması müəyyən edilir. Mövcud problemin səmərəli həlli üçün Divan müxtəlif araşdırma və sorğular keçirməyi vacib hesab edə bilər. Belə olan halda Divan müzakirələrə araşdırımaların və sorğuların nəticələrini əldə etdikdən sonra qayıdır.

Bütün təqdim olunan bu və ya digər qanun layihəsinin işlənib hazırlanması haqqında təkliflər Divanda müzakirə olunur. Müzakirələr nəticəsində təklif bəyənilirsə, Divan belə bir qanunun mövcud olmasını zəruri hesab edərək partiyanın müvafiq komissiyasına qanun layihəsinin işlənib hazırlanmasını həvalə edir.

Partiyanın 9 komissiyası var; o cümlədən:

- milli təsanüd;
- Qarabağ və sərhəd;
- insan hüquqları müdafiəsi;
- tibb, səhiyyə və ekologiya;
- milli məsələlər;
- iqtisadiyyat;
- elm, təhsil və mədəniyyət;
- din;
- dövlət quruculuğu.

Qanun layihəsinin məzmunundan asılı olaraq onun hazırlanmasında bir neçə komissiya birlikdə də iştirak edə bilər. Bu barədə Divan onlara tapşırıq verə bilər və yaxud aparıcı (ilk tapşırıq almış) komissiya özü bu işə başqa komissiya üzvlərini cəlb edə bilər.

Komissiyalar qanun layihəsinin işlənib hazırlanmasına partiya üzvü olmayan müxtəlif mütəxəssisləri və müstəqil ekspertləri də cəlb edə bilər. Qanun layihəsi hazır olandan sonra komissiya qanun layihəsində maraqlı olan qurumların və ekspertlərin rəyini toplayır və qanun layihəsində bu rəyləri nəzərə alıqdan sonra onu Divana təqdim edir. Komissiya işləyib hazırladığı qanun layihəsi ilə yanaşı, aldiqi rəyləri də Divana təqdim edir.

Bundan sonra Divan təqdim olunan qanun layihəsinin müzakirəsinə başlayır. Müzakirələrə bu qanun layihəsini hazırlayan komissiya üzvləri və başqa mütəxəssislər dəvət oluna bilər. Əgər qanun layihəsi Divanda bəyənilirsə o, partiya tərəfindən qəbul edilmiş sayılır və partiya adından mövcud qanunvericiliyə uyğun olaraq Milli Məclisə təqdim edilir. Divan müzakirələr nəticəsində qanun layihəsinə komissiyaya qaytarı bilər və orada düzəlişlər edildikdən sonra müzakirə davam edir.

Divavda qəbul edildikdən sonra cari təbliğə ehtiyacı olan qanun layihələri çoxaldılır və partiya üzvləri arasında yayılır. Divan tərəfindən qanun layihəsi bəyənilidikdən sonra partiyanın uyğun qurumu mövzu ilə bağlı mətbuat konfransı təşkil edir və kütləvi informasiya vasitələrinə işlənib hazırlanmış qanun layihəsi barədə dolğun informasiya verir.

Müsavat partiyasının divan katibi Seyidəli Məmmədlidən alınan məlumatə görə, son dörd ildə partiya tərəfindən bir sıra qanun layihələri və konsepsiyanın işlənilərə hazırlanmış və ölkə qanunverici orqanına təqdim edilmişdir. Məsələn:

- "Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması sisteminin islahatları konsepsiyası";
- "Dərman maddələri, əczaçılıq və farmakologiya fəaliyyəti haqqında qanun" layihəsi;
- "Milli tibb sənayesi haqqında qanun" layihəsi ;
- "Azərbaycan Respublikasının ekoloji problemləri haqqında konsepsiya" ;
- "Əlliillərin sosial müdafiəsinin əsas istiqamətləri haqqında konsepsiya" ;
- "Patoloji anatomiya və məhkəmə təbabəti haqqında konsepsiya" ;
- "Su hövzələrinin sanitar-epidemioloji vəziyyəti və onun üzərində dövlət nəzarətinin təmin edilməsi mexanizmi" təklifləri ;
- "Xaricdən gətirilən ərzaq məhsulları və dərman maddələrinin üzərində dövlətin tibb nəzarətinin təmin edilməsi mexanizmi" təklifləri;
- "Aqrar islahatların konseptual əsasları" konsepsiyası;
- "İqtisadi islahatlar programı";
- "İxracın inkişafı programı";
- "Sənayenin struktur və inkişafı programı";
- "Sosial-iqtisadi vəziyyət və böhrandan çıxış yolları" təkliflər paketi;
- "Aqrar islahatlar və özəlləşdirmə" təkliflər paketi;
- "Azərbaycan Respublikası 1996-ci il pul – kredit siyasetinin başlıca istiqamətləri haqqında" Milli Məclisin qərar layihəsi barədə Müsavat partiyasının ekspert rəyi;
- "Yerli özüntüdərə haqqında Azərbaycan Respublikasının qanunu" layihəsi;
- "Etnik azlıqların azad inkişafı üçün dövlət təminatları haqqında Azərbaycan Respublikasının qanun" layihəsi;
- "Azərbaycan Respublikası Milli Təhlükəsizlik konsepsiyası";
- "İslamin qavranılmasının müasirləşdirilməsi" prinsipləri;
- "Yığıncaqlar, mitiinqlər, nümayişlər, küçə yürüşləri, piketlər keçirilməsi haqqında Azərbaycan Respublikasının qanunu"na Müsavatın təklifləri işlənilərə hazırlanmışdır.

## QƏDIM AZƏRBAYCANDA DEMOKRATİYA

Professor *FİRUDİN AĞASIOĞLU*

*Professor Firudin Cəlilov Azərbaycanın ən qədim dövr tarixi, etnoqrafiyası və mədəniyyəti ilə bağlı fundamental tədqiqat aparır. Onun gələcək kitabından kiçik bir hissəni oxuculara təqdim edirik.*

Demokratiya termini "xalq hakimiyyəti" anlamında olub, yunanca demos - "xalq" və kratos - "hakimiyyət" sözlərindən yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütəsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır və vətəndaşların insan haqlarını, hüquq bərabərliyini təmin edir. Azərbaycanda və ümumiyyətlə Şərqi ilk demokratik dövlət 1918-1920 arasında mövcud olan Azərbaycan Cümhuriyyəti hesab olunur, lakin Qədim Dünya tarixini öyrənərkən görürük ki, Qədim Azərbaycanda 4 min (!) əvvəl demokratik dövlət qurulmuşdur. İlk baxışdan bu fikir qəribə görünəsə də, o dövrün tarixi qaynaqları və xüsusi Babil salnamə yazısı həmin faktı təsdiq edir. Həmin qaynaqlara keçmədən önce mövzu ilə bağlı bəzi məsələlərin üzərində dayanmaq lazım gəlir.

Bəlliidir ki, Qədim Azərbaycan torpaqlarında islama qədər bir-birinin arda Aratta, Lulu, Quti, Subar, Turuk, Kassi, Mana, Mada, Saka, Atropaten, Alban və digər dövlətlər qurulmuşdur - Protoazərbaycan (Türk) tayfaları bu dövlətlərin çoxunda aparıcı etnos olmuş, bəzilərində (Lulu, Kassi, Mada) isə aktiv iştirak etmişlər. Burada məqsədimiz həmin dövlətlərin tarixindən bəhs etmək deyil, yalnız Quti dövlətindəki demokratik hakimiyyət qurumu barədə əldə olunan məlumatlara diqqəti çəkməkdir.

Miladdan önce III minilin ikinci yarısında Urmı gölü civarında yaşayan *quti* adlı protoazərbaycan tayfaları 23-cü əsrin sonunda bölgədəki digər tayfaları əz ətrafında toplayıb, böyük birləşmələr yaratmışdır. Belə birləşmənin yaranması o dövrün tarixi zərurəti idi, çünki ayrı-ayrı bəyliliklər şəklində yaşayan *quti*, *lulu*, *turuk* və sair tayfalar vaxtaşırı batıdan Akkad, güneydən isə Elam şahlarının hücumuna məruz qalır, capılıb-talanırdılar. Ona görə də yadelli işğalçılarla qarşı mərkəzləşmiş hakimiyyəti olan Quti dövləti yarandı. Quti hökmdarı Enridavazir 2201-ci ildə Akkad çarı Naramsueni məğlub edəndən sonra İkiçayarası ərazilərinin güney bölgələri qutilərin nəzarəti altına keçdi, Akkad zülmündən xilas olan və qutilər xilaskar qüvvə kimi baxan şumerlər də *quti* hökmranlığını qəbul etdilər. Beləliklə, Qədim Dünya tarixinin ən maraqlı səhifələrindən biri - qədim mədəniyyət besiyi Şumer üzərində protoazərbaycan tayfaları qutilərin hakimiyyəti başlandı və 91 il 40 gün sürən bu hakimiyyət dövrü əvvəlki və sonrakı illərdən fərqli olaraq, müharibəsiz, başçısı", "cənəşin" anlamlı *Tarkan* (*Tarikan*?) sözünün oxşarlığı belə bir ehtimala əsas verir ki, Tirikan *quti* çarı yox, *Quti* dövlətinin Şumerdəki canisimiş. Lakin Akkad yazısındaki Tirikan adı *Türükən* (*Türkan*) və ya bugünkü deyimlə *Dirikan* da ola bilər ki, bu halda Babil mirzəsi onu çarların siyahısında verməkdə səhv etməmişdir. *Quti* çarları adlarının və hər çarın neçə il (2, 3, 6 və 7 il) hakimiyyətdə olmasını göstərən siyahı bir neçə dəfə elmi əsərlərdə çap olunsa da, hər çarın hansı illərdə hakimiyyətdə olması tam verilməmişdir. Ona görə də məlum siyahıya yalnız çarların hansı illərdə hakimiyyətdə olduğunu göstərən sonuncu qrafanı əlavə edirik:

Enridavazir	? il	220?-2200
İmta	5 il	2200-2196

İnqesuş	6 il	2196-2191
Sarlaqab	6 il	2190-2185
Yarlaqaş	6 il	2184-2179
Elulumeş	6 il	2178-2173
İnimabakeş	5 il (yarımcıq)	2172-2168
İnqesuş	6 il	2168-2163
Yarlaqab	15 il	2162-2148
İbate	3 il	2147-2145
Yarlaqab	3 il	2144-2142
Kurum	1 il (yarımcıq)	2141-2140
Habilkin	3 il	2140-2138
Laerabum	2 il	2137-2136
İrarum	2 il	2135-2134
İbranum	1 il (yarımcıq)	2133-2132
Hablum	2 il	2132-2131
Puzur-Suen	7 il	2130-2124
Yarlaqanda	7 il	2123-2117
Sium	7 il	2116-2110
Tirikan	40 gün (yarımcıq)	2109

Quti sülaləsinin süqtundan sonra Babilistanda Akkad dilində tərtib olunmuş bu siyahı Azərbaycanın qədim tarixi baxımından olduqca qiymətli sənəddir. Bu tarixi abidədəki bulmacaların cavabı demokratik dövlət quruculuq tarixinə yeni baxışlar göstirməlidir. Əvvəla, siyahı bunu aydın göstərir ki, yüz ərzində Quti dövlətində dörd dəfə hakimiyyət illərinin silsiləsi (6, 3, 2, 7) dəyişmişdir və eksər Quti çarları onlara ayrılan hakimiyyət illərini tam başa vurmuş, yalnız dördünün (İmta, İnimabakeş, Kurum və İbranum) hakimiyyət dövrü yarımcıq qalmış, Tirikan isə devrilmişdir. Quti dövlətindəki mövcud hakimiyyət ili reqlamenti İkiçayarası sülalələrinin hakimiyyət illərini tərtib edən katibləri də çasdırmışdır, çünkü Quti çarlarından fərqli olaraq digər sülalələrdə çarlıq irsi idι və atadan oğula keçirdi və ona görə də hər hansı bir çar ölnə və ya devrilənə qədər hakimiyyətdə olurdu. Quti çarları isə onlara ayrılan vaxtdan, reqlamentdən kənara çıxa bilməzdi, çünkü onları seçən də, geri çağırın da xalq vdi.

Qədim türk dilində dövlət və xalq bir sözlə - el sözü ilə ifadə olunurdu və əsl demokratiya (xalq hakimiyyəti) El qurumunda özünü göstərirdi. *Quti Eli* ona görə demokratik qurum idi ki, *elbəy* (çar) bölgə bəylərinin, ağsaqqallar şurasının, xalq elçilərinin toplandığı *toyda* (qurultayda) seçilirdi və ona ayrılan hökmədarlıq vaxtı bitəndə *tərəyə* (qanuna) uyğun olaraq, imtiyazlarını yeni seçilən elbəyə verirdi. Xalqın iradəsi ilə taxta çıxan və taxtdan düşən elbəy xalqın istəyi ilə hərəkət etməli idi. Nüfuzlu və xalqın etimadını doğrudan elbəylər təkrar seçilə bilirdilər. Siyahidan məlum olur ki, İnqesuş iki dəfə seçilmiş, Yarlaqab isə beş dəfə təkrar və bir seckı müddəti fasılısından sonra yenidən elbəy məqamına yüksəlmışdır. Hakimiyyəti yarımcıq sürən dörd elbəy isə (əgər elbəylik dövründə ölməmişlərsə) vaxtından əvvəl geri çağırılmışdır. 21 *Quti* elbəyinin siyahısı Qədim Azərbaycanda qurulmuş *Quti Elinii* demokratik qurum olduğunu aşkar göstərir. Quti elbəylərinin qədim türk adı daşımıası da dilimizin tarixi üçün maraqlı qeynaqdır. Belə ki, dörd elbəyin adında *Yarlaq* və *Sarlaq* sözü (Yarlaqaş, Yarlaqanda, Yarlaqab və Sarlaqab) vardır, İnqesuş (İnqesüz), İmta, İnimabakeş (İnim Abakeş), Elulumeş (El-ulı), Tirikan və Kurum adları da qədim türk antroponimləridir. Sonuncu adı (Kurum xan) türk hökmədarları hətta orta əsrlərə qədər daşımışdır.

İ.M.Dyakonov Quti sülaləsinin süqtundan bir neçə il sonra "çarlar siyahısı"nın üzünü köçürən Babil katiblərindən birinin "əvvəllər qutılın çarı yox idi" sözləri ilə başlayan qeydini əsas tutaraq, Quti Elinin ibtidai icma quruluşunda olduğunu, quti elbəylərinin çar deyil, tayfa başçısı, hərbi sərkərdə olduğunu sübut etməyə çalışır. Hörmətli alim bu katibin həmin sözlərdən sonra məhz "Quti çarları" siyahısının "İmta çar oldu" ifadəsi ilə davam etməsini də katibin səhvi hesab edir. Lakin digər katiblər də bu "səhv"i etmişlər. Həm də nəzərə almaq lazımdır ki, o dövrün savadlı katibləri, hadisələrin içində yaşayan mirzələr şah ilə qəbilə başçısını, sərkərdəni bizdən daha yaxşı ayırdı edə bilirdilər. İkinci bir tərəfdən, neçə olur ki, Şumer kimi bir dövlət yüz il kənar bir qəbilənin sərkərdəsi və ya qəbilə başçısı tərəfindən əmin-amanlıq şəraitində idarə olunurdu?

Doğrudur, qutilər əvvəller bəyliliklər şəklində hərbi-demokratiya qurumu ilə yaşayırdılar, Babil katibinin dediyi kimi, əvvəller çarları yox idi, ilk çarları İmta oldu, sonra siyahıdakı digərləri. Yəni quti elbəy sülaləsi, İkiçayarası katibinin baxışına görə, Enridavazır ilə deyil, İmta ilə başlandı. Və burada təəccübü heç nə yoxdur. 2200-ci ilə qədər qutilərin birləşdirildiyi 70 *budui* birliyi artıq həmin ildən rəsmi olaraq *Quti Eli* kimi tanındı, İmta bu elin elbəyi seçildi. Bu da doğrudur ki, qutilər mədəni inkişaf səviyyəsinə görə Şumer xalqından geri qalmışdı və nəzarəti altında olan geniş əraziləri idarə edəcək çoxsaylı dövlət məmurları da yox idi. Ona görə də çox yerdə yerli idarə orqanlarını və *ensilərin* (yerli hökmədarların) irsi hakimiyyətini saxlamışdır. Mərkəzi hakimiyyət isə, yuxarıda deyildiyi kimi, demokratik seçeneklərə hayata keçirilirdi. Kurumdan sonrakı Quçi elbəylərindən bəzilərinin, xüsusilə 2 illik elbəyi dövründəkilərin Akkad adları daşımıası onu göstərir ki, 2140-ci ildən sonra quti bəyləri İkiçayarasındaki dilin və mədəniyyətin təsir dairəsinə düşmüdürlər. Lakin belə təsirin qarşılıqlı məqamları da olmuşdur. Şumer dilindəki türk sözlərinin çoxu Quti sülaləsinin buradakı 100 illik hakimiyyəti dövrünün yadigarıdır.

Qədim Dünya tarixində önemli yer tutan və ilk demokratik dövlət olan *Quti Eli* təkcə Azərbaycan üçün deyil, dünya xalqlarının indi qurmaq arzusunda olduğu demokratiya üçün də tarixi örnəkdir.

## ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

Professor CƏMİL HƏSƏNLİ

Zəmanəmizin tanınmış siyasi və dövlət xadimi, nüfuzlu hüquqsunaş olmaqla bərabər, Ə.Topçubaşov Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olmuş, bütün Rusiya müsəlman türklərinin tarixində və taleyində misilsiz rol oynamışdır.

M.Rəsulzadənin sözləri ilə desək Ə.Topçubaşov əzünün dünyagörüşü və siyasi konsepsiyasında Azərbaycan xalqının, Rusyanın bütün türk və əzilən xalqlarının müstəqillik uğrunda mübarizəsi, islam siyasi fəlsəfəsinin ölməz ideyaları kimi müxtəlif yənəlmiş düşüncələri və dünya demokratiyasının bütün dəyərli təcrübələrini sintez etməyi bacarmışdır. "İttifaqıl-müslimin" müsəlman partiyasının sədri, birinci Dövlət Dumasında demokratik yeniləşmələr uğrunda mübariz Ə.Topçubaşov siyasi tarixə (özü də təkcə Azərbaycanına yox) elə beləcə də daxil olmuşdur.

Onun həyat şəhəri məşhur gürcü şairi A.Seretelinin dəfnində səylədiyi bu aforizmdə ifadə olunub: "Yaşa və başqalarını da yaşamağa qoy". Bu prinsipə - cəmiyyətdə barış, millətçilik və demokratiyanın təntənəsi naminə bütün qabaqcıl qüvvələrin birləşdirilməsi prinsipinə çarizmələ çarpışma illərində də, gənc milli dövlətin quruculuğunun xoşbəxt aylarında da, mühacirətin ağır illərində də sadıq qalmışdır.

Mayın 4-də Topçubaşovun doğumunun 130 illiyi tamam oldu, 28-ində isə onun yetirməsinin ildönümünü bayram edirik. Ancaq biz bu kərkəmli yurdadaşımıza yalnız yubileylərdən-yubileyə, hadisədən-hadisəyə üz tutmuruq. Onun həyatı özünü millətin qulluqçusu adlandırmaq iddiasında olanların hamısı üçün bir dərsdir.

O, 1862-ci il mayın 4-də Tiflisdə doğulmuş, ilk təhsili orada almış və 1880-ci illərin sonunda isə Peterburq universitetinin hüquq fakültəsini bitirmişdir. 1894-cü ildə Bakıya gəlmiş və "Kaspı" qəzetiñə rəhbərlik etmişdir.

Əlimərdan bəy 1905-ci ildə mətbuat tariximizdə xüsusi yeri olan "Həyat" qəzetiñə nəşrinə icazə almış, imtiyaz sahibi kimi bu qəzetiñ idarəciliyini milli fikir tariximizin inkişafına təkan verən Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğluna tapşırılmışdır.

O, 1905-1906-ci illərdə Peterburqda, Moskvada, Nijni Novgorodda keçirilən ilk müsəlman qurultayının təşkilatçısı və rəhbəri olmuşdur. Əlimərdan bəy bütün Rusiya müsəlmanlarının lideri olaraq 1906-ci ildə yaranmış "Rusiya Müsəlmanları İttifaqı Partiyası"nın sədri seçilmişdir. O, Azərbaycanın ilk "millət vəkili" idi. Birinci Dövlət Dumasının deputati kimi bütün Qafqaz müsəlmanlarının, Rusiya türklerinin hüquqlarını müdafiə edirdi. Siyasi və ictimai xadim olaraq Rusyanın Birinci Dövlət Dumasında müsəlman fraksiyasının lideri idi. Dövlət Dumasının qeyri-rus vəkillərinin yaratdığı Muxtarİyyətçilər Birliliyinin əsas təşəbbüsüsü kimi Ə.Topçubaşov bu birliyin iki sədrdaşından biri idi.

Birinci Dövlət Duması buraxıldıqdan sonra rus hökumətinə müxalif olaraq Vıborq Bəyannaməsini imzaladığına görə o, üç ay həbsə alınmış və siyasi hüquqlarından məhrum edilmişdi. 1917-ci ildə Qafqaz və Rusiya müsəlmanlarının qurultayı Ə.Topçubaşovun sədrliyi altında keçmişdir. O, 1917-1918-ci illərdə Milli Azərbaycan Komitəsinə başçılıq etmiş, Gəncə dairəsində Rusiya Məclisi müəssisəsinə nümayəndə seçilmiştir.

Azərbaycan istiqlalının elanından sonra ilk təşkil edilən hökumətin üzvü olmuş, 1918-ci ilin avqustunda fövqəladə və səlahiyyətli səfir kimi İstanbul diplomatik missiyasına rəhbərlik etmişdir. 1918-ci il dekabr ayının 7-də açılan ilk Azərbaycan parlamentində əzünün iştirakı olmadan sədr seçilmiş, eyni zamanda Paris barış konfransına göndərilən Azərbaycan sülh heyətinin başçısı təyin edilmişdir. 1920-ci ilin yanvar ayında Azərbaycanın müstəşəliyinin Versal Ali Şurası tərəfindən tanınmasında müstəsna xidmətləri olmuşdur. San-Remo, London, Stremo, Spa konfranslarında iştirakçı kimi Azərbaycanın haqlarını müdafiə etmişdir. 1920-ci ilin noyabrında Cenevrədə Millətlər Cəmiyyəti qarşısında Azərbaycanın Rusiya təcavüzünə məruz qaldığını elan etmiş, 1922-ci ildə London və Genuya, 1923-cü ildə Lozanna konfranslarında iştirak etmiş və bolşeviklərin Azərbaycanda törətdiyi faciələr haqqında dünya ictimaiyyətinə məlumat vermişdir.

Mühacirətdə olduqu illərdə o, Azərbaycan istiqlal mücadiləsini dayandırmayıb, 1934-cü ildə Milli Azərbaycan Mərkəzinin üzvü kimi bu mərkəzin sədri M.Rəsulzadə ilə birlikdə Qafqaz Konfederasiyasının paktını imzalamışdır. Milli azadlıq hərəkatında böyük mübarizə yolu keçmiş Ə.Topçubaşov 5 noyabr 1934-cü ildə Parisin Sen-Deni rayonunda vəfat etmiş və noyabrın 8-də St.Kloud məzarlığında dəfn olunmuşdur.

Aşağıdaxı sətirlər Əlimərdan bəyin 8 noyabr 1934-cü ildə qərib Fransa torpağındakı dəfni haqqında "Qurtuluş" jurnalının həmin ilin dekabrında dərc edilmiş hesabatdan götürüllər. O dövrün müxtəlif siyasi partiya xadimlərinin Topçubaşov şəxsiyyətinə verdiyi yüksək qiymətlər hər birimiz üçün dərs olmalıdır.

M.Rəsulzadə - Azərbaycan Milli Mərkəzinin (Azərbaycan siyasi mühacirətinin mərkəzi təşkilatının) sədri: "Şübhəsizdir ki, Əlimərdan bəy Topçubaşov inkişafı uğrunda Mirzə Fətəlinin, Həsən bəyin və İsmayılov Mirzənin milli-azadlıq mübarizəsi səviyyəsinədək mücadilə apardıqları milli-mədəni hərəkatın nəhənk mübarizidir. Vaxt gələr, vətən azad olar və onda azad millət ilk parlamentin sədrini anar, istədiyin vətənə səni və oğlunu götürər və sənin xatırəni əbədiləşdirər".

Akaki Çenkeli - Gürcüstanın Parisdəki keçmiş səfiri və mühacir gürcü təşkilatlarının təmsilçisi: "Bizi (gürcüləri və Azərbaycan türklərini -red.) birləşdirən qarşılıqlı dostluq Topçubaşovun Gürcüstana bəslədiyi böyük məhəbbətə əsaslanır".

Vyaçeslav Prokopoviç - mühacirətdəki Ukrayna parlamenti nümayəndə heyətinin təmsilçisi: "O ölüb, ancaq onun başlıca ideyəsi - Vətənin müstəqilliyi və bütün qonşularla, o sıradan Ukrayna ilə də dostcasına birləşməyi ideyəsi yaşayacaq".

Tausultan Şahmən - mühacirətdəki Quzey Qafqaz Xalq Partiyasının təmsilçisi: "Əlimərdən bəyin bütün həyatı öz millətinin tərəqqisi uğrunda mübarizəyə həsr olunub. Onun bütün Qafqaz xalqlarının six birləşməsi yolunda fəaliyyəti Qafqaz tarixində layiqli yerini tutacaq".

Mustafa Çokay oğlu - Türküstan Milli İttifaqının təmsilçisi: "Əlimərdən bəyin adı rus əsarəti altındaki türk xalqlarının siyasi və ictimai hərəkatı ilə qırılmaz şəkildə bağlıdır. Biz -Türküstan türkləri Əlimərdən bəyi azman türk xadımı kimi sevəcəyik".

Şamba Balinov - qazax və kalmık milli mühacirətinin təmsilçisi: "Öz vətənin işgalindan sonra mühacirətdə yaşayaraq o, ilgin idealları uğrunda çarşılmaya ara vermədi - öz vətənin və başqa millətlərin azadlığı uğrunda sonadək mübarizə apardı".

## ABŞ-in SİYASI SİSTEMİ

### Konqres, Prezident, Ali Məhkəmə

HİKMƏT HACIZADƏ tərtib edib

"1776-ci ildə Müstəqillik bəyannaməsinin müəllifləri möhtəşəm tarixi yeniləşmənin iştirakçıları oldular: onlar fəlsəfi ideyalar əsasında ölkə yaratdilar. Ölkəmizin və hökumətimizin tarixi sübut edir ki, ideyaların da tarixdə yeri var"

Riçard Nikson , ABŞ-in 37-ci prezidenti

Ölkənin çıxəklənməsini təmin etməli və onun daxili ziddiyətlərini həll etməli olan çoxlu siyasi sistemlər içərisində ABŞ-da yaradılmış prezidentli respublika öz səmərəliliyinə görə qanuni maraq doğurur. ABŞ-dakı prezidentli respublika tipi bu gün prinsipial olmayan dəyişikliklərlə dönyanın 150-dən artıq dövlətində qəbul edilib. Elə buna görə də oxuculara yalnız Konqres və Senat haqqında deyil, bütövlükdə ABŞ-nın zəngin dövlət quruculuğu təcrübəsindən qısaca da olsa bəhs etməyi faydalı saydıq.

### KONSTITUSİYANIN TARİXİ KÖKLƏRİ

İnsanların yalnız könülli razılığı ilə fəaliyyət göstərən dövlətin yaradılması ideyası Avropada orta yüzilliklərin sonunda fəal genişlənməyə başladı. Hələ "Əhdi-ətiq"da Allahla israillilər arasında könülli bağlanmış müqavilə əksini tapıb; bu müqaviləyə görə, israillilər on buyuruğu yerinə yetirməli, Allah isə israilliləri qoruyaraq ölümündən sonra onlara cənnət əta etməli vdi. Belə müddəalar Quranda da var. Burada göstərilir ki, peygəmbər özünün istədiyi kimi idarə etməli deyil, hamının razılığına əsaslanmalıdır: "...islərini öz aralarında məsləhət-məşvərətlə görərlər" (42:38); "işdə onlarla məsləhətləş" (3:159); "Sən ancaq öyüd verənsən! Sən onlarnı üzərində hakim deyilsən!" (88:21,22).

Orta əsrlər Avropasında müstəbid rejimlərə və rəsmi kilsənin diktaturasına qarşı mübarizə aparanlar öz çarşılmalarında ilham qaynağı olaraq Bibliyanın yuxarıdakı demokratik müddəəsinə tez-tez üz tuturdular.

19 noyabr 1620-ci ildə İngiltərədən olan dini dissidentlər "Meyflauer" gəmisində Şimali Amerikaya, 13 il sonra Britaniya müstəmləkəsinə çevrilmiş Virciniyaya yetişdilər. Hələ qorxulu dənizdə ikən bu azadlıq aşıqları öz aralarında tarixi bir müqavilə bağladılar: "...bu müqavilə ilə biz Allah və bir-birimiz qarşısında mülki orqanızm kimi birləşirik ki, aramızda qayda-qanun hökm sürsün. ...Buidan ötrü isə biz elə ədalətli və hamımız üçün bərabər olan qanunlar... və vəzifələr yaradacaq ki, bizim icmanın rahatlığı və rifahı üçünəri gəldikcə lazımla bilər; buna əməl etməyə və təbe olmağa söz veririk".

Britaniya imperiyası ilə müharibədə qalib gələn amerikalılar indi öz müstəqil dövlətlərini yaratmalı idilər. Ancaq bu dövlətin quruluşu necə olmalıdır? Nə etməli ki, o, ədalətli və səmərəli olsun? İstənilən hakimiyyətdən (iqtidardan) həmişə gələ biləcək» mütləqiyyət təhlükəsinin qarşısını necə kəsməli?

Dünya siyasi fəlsəfəsi dövlət quruculuğuna dair çoxlu örnəklər verib. Əflatun və Ərəstunun bu ideyaları müzakirə olunub ki, hakimiyyəti sadə xalqa vermək olmaz - ağıllı və yüksək əxlaqlı hökmərə tapmaq gərəkdir. İngilis Qobbsun bu ideyaları müzakirə olunub ki, insan kamil deyil və avtoritar hökumət onun üzərində nəzarətçi olmalıdır. Fransız Russunun bu ideyaları müzakirə olunub ki, əgər insan qarınını doydurmaq bacarmırsa azadlığın onun üçün əhəmiyyəti yoxdur, buna görə də ədalətli hökumət onu doydurmaq qayğısına qalmağıdır.

Ancaq, hər halda, Konstitusiyanın prinsiplərinə böyük ictimai diskussiyalardan sonra böyük Avropa liberal filosofları olan ingilis Lokkun (1632-1704) və fransız Monteskyönün (1698-1755) ideyaları həllədici təsir göstərdi. Bu ideyalar şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibəti müəyyənləşdirmiş bənzərsiz Amerika fəlsəfəsinin özüünü qoydu.

Con Loka İngiltərə inqilabının ideyalarını cəmləşdirərək demokratianın 4 başlıca tərkib hissəsini irəli sürdü:

"Bərabərlik; İnsan-haqları; Yalnız vətəndaşların iradəsini yerinə yetirən hökumət; Dövlət hakimiyyətinin məhdudlaşdırılması". Lokkun fikrincə, "cəmiyyətdə insanın azadlığı bundan ibarətdir ki, ictimaiyyətin razılığı ilə qurulmuş hakimiyyətdən başqa heç bir qanunverici hakimiyyətə təbe olmasın." Bundan savayı, hakimiyyətə yalnız insanların qəbul etdiyi qanunda nəzərdə tutulmuş şəylərə icazə verilir, insanların isə qanunla qadağan edilməyən hər şeyi etməyə icazəsi var! Lokk göstərir ki, insanın öz müqəddərətini təyin etmə (həyat yolunu sərbəst seçmə) hüququ var və xalq ədalətsiz hakimiyyətə qarşı üsyan qaldırmaq hüququna malikdir.

Ədalətli dövlət haqqındaki əsərlərində Šarl de Monteskyö ilk dəfə hakimiyyətin diktaturaya yuvarlanması qarşısınıala biləcək siyasi quruluşu təklif etmişdir. O göstəirdi ki, istənilən hakimiyyət (istər kral olsun, istər hətta parlament) nəzarətsiz qaldıqda və öz maraqlarını ödəməyə cəhd etdikdə mütləq qanunları və insan haqlarını pozmağa başlayacaq - insanın qeyri-kamil təbiəti və istənilən inhisarın təbiəti belədir. Hakimiyyət inhisarını yalnız iraedici hakimiyyət,

parlement və məhkəmənin bir-birindən asılı olmadığı və bir-birinə nəzarət edərək hərəkətlərini məhdudlaşdırmağı bacaran sistemdə aradan götürmək mümkündür. Bu cür sistem qarşılıqlı nəzarət və tarazlaşdırma sistemi adlandırılabilir. Bu ideyalardan Amerika Konstitusiyası doğuldular ki, orada azad insan, hakimiyyətində məhdud olan hökumət və hakimiyyətin üç qolu arasındaki qarşılıqlı nəzarət və tarazlaşdırma sistemi ideyası qeyd olunub. Burada Konqres prezidentin yerinə yetirəcəyi qanunları qəbul edir, məhkəmə isə həm prezidentin qanunları düzgün icra etməsinə, həm də Konqresin çıxardığı qanunların ölkə Konstitusiyasına uyğun olub-olmadığını nəzarət edir.

Konstitusiya eləcə də ştatların paytaxt bürokratiyasının hakimiyyəti altına düşə bilmək qorxusunu əks etdirir, ona görə də onda şatlara böyük muxtarlıyyət verilib. Konstitusiyanın böyük bölməsi, Hüquqlar haqtında Bill insan haqlarının qorunmasına həsr edilib. Konstitusiyanın müəllifləri belə hesab edirdi ki, hökumətin məqsədi kamil cəmiyyət yaratmaq yox, şəxsiyyətin təbii hüquqlarını qorumaqdır.

## KONSTITUSİYA

Bu gün Birləşmiş Ştatlar kimi tanınan Şimali Amerika ingilis müstəmləkələri birliyi Britaniya idarəciliyinə müxalifət olaraq Amerikada 18-ci yüzilin sonunda təşkil edilib. (Yeri gölmüşkən, "Ştatlar" sözü adamları tez-tez çağdırır; türk dilindəki "Birləşmiş Dövlətlər" tərcüməsi daha düzgündür). İttifaq onçə Atlantik okean sahilində yerləşmiş 13 ştat-dövlətdən ibarətdi. Tədricə ona başqaları da qoşuldu və bu gün həmin ittifaqda 50 ştat var.

Hər ştatın öz parlamenti - qanunverici Məclisi və öz konstitusiyası var. Ştatların qanunları bir-birindən seçilir. İcra hakimiyyətini ştatların əksərində ümumi və birbaşa seçkilərdə dörd illiyə (3 şatda iki illiyə) seçilmiş gubernator həyata keçirir. Bəzi şatlarda gubernator bir müddət, əksəriyyətində 2 müddətə seçilir, başqalarında isə seçmə müddətinə məhdudiyyət yoxdur.

Ştatların qanunverici Məclisi iki palatadan ibarətdir, ştatların çoxunda deputatlar dərd illiyə (bəzilərində isə iki illiyə) seçilir. Mərkəzi hökumətin şatlarda, məsələn, Fransada prefektür olan kimi, daimi təyin edilmiş təmsilçisi yoxdur. Avropa ölkələrinin çoxundan fərqli olaraq ABŞ Konstitusiyası tək bircə dəfə (1789-cu ildə) qəbul edilib, sonralar ona yalnız 27 düzəliş edilib.

## SİYASİ PARTİYALAR

ABŞ-da qanunla çoxlu partiya və siyasi qrup prezidentliyə öz namizədini irəli sürə bilər, ancaq güclü iki siyasi partiya (Demokratlar və Respublikaçılar) var ki, onlar prezident seçkiləri ilində - iyul, yaxud avqust ayında özlərinin ənənəvi ümumamerika (milli) qurultayını - Konventi keçirirlər. Konventdə hər partiya özünün namizədini müəyyənləşdirir. Hər iki partiyanın namizədlərinin nitqləri və onların ümumi təbliğat ritorikası çox vaxt bənzər görünə də əslində respublikaçılarla demokratların siyasi maraqlarının dairəsi və onların siyasetdə üstün saylığı şəyər heç də eyni deyil. Belə ki, Demokratlar Partiyası ilk növbədə əhalinin daha tam məşğulluğu məsələsinə xüsusi diqqət yetirəsə respublikaçılar daha çox tam sərmayə qoyuluşuna imkanlar yaratmayı təmin etməyə çalışır, bunu istehsalın genişlənməsinin və əlavə iş yerlərinin yaradılmasının yolu sayırlar. Başqa örnək olaraq demokratların iqtisadi inkişafın ən mühüm məsələlərinin həllini dövlətə həvalə etməyə meylli olduğu halda, respublikaçıların bu haldə daha çox özəl bəlməyə üstünlük verdiklərini göstərmək mümkündür. Bu deyilənin nəticəsi kimi, demokratlar daha çox hökumət xərclərini çoxaltmağa və bütövlükdə vergiləri artırmağa meyllidirlər. Bundan başqa demokratlar korporasiya və iri səhmdarlardan yüksəldilmiş vergilər tutulmasına meyl göstərir, respublikaçılar isə vergi ödənişlərinin bərabərləşdirilməsinə və orta aşağı gəlir səviyyəsi olan vergi verənlərdən daxil olan məbləğin artırılmasına üstünlük verirlər.

Partiyaların yarışması və seçkilərin sərbəstliyi Amerika demokratiyasının özül daşını təşkil edir. Seçicinin səsini qazanmaq uğrunda partiyalar arasında gedən şiddətli mübarizəyə çox böyük vəsait və siyasi fəalların qüvvəsi sərf olunur. Ancaq bu heç də boşuna xərclər deyil, çünkü azad və ədalətli seçkilərdə partiyaların rəqabəti, sözsüz ki, cəmiyyətə vətəndaş müharibəsindən daha ucuz başa gəlir.

## PREZİDENT VƏ VİTSE-PREZİDENT

Prezident 35 yaşdan gənc olmayan şəxs seçilə bilər. Prezidentlə birgə vitse-prezident də seçilir. O eyni zamanda Konqresin yuxarı palatasının - Senatın sədri olur. Prezident kürsüsü vaxtından qabaq boşalarsa (prezidentin xəstəliyi, ölümü, yaxud istefası nəticəsində) vitse-prezident avtomatik olaraq prezidentə çevrilir və həmin prezidentin vaxtı bitənədək bu vəzifədə qalır. Bu ardıcılılıqda növbəti şəxslər: Nümayəndələr Palatasının spikeri, Senat sədrinin müavini, dövlət katibi (xarici işlər naziri) və başqa nazirlər. ABŞ tarixində vitse-prezidentlər prezidenti 9 dəfə əvəz edib, onların dördü prezidentlər öldürüləndən sonra olub.

Vitse-prezident vəzifəsi boş qalıbsa yenisini prezident təyin edir və prezidentin seçilməsini Konqresin hər iki palatasının üzvlərinin üçdə ikisi təsdiq etməlidir.

Prezident səfirləri, nazirləri, federal idarələrin başçılarını və icra hakimiyyətinin başqa məmurlarını təyin edir. O, 9 minə yaxın vəzifəni adətən əz partiyasının üzvlərinə paylayır və bununla seçki kampaniyasında onu könülli dəstəkləyənlərin "xəcalətindən çıxır". Prezident Ali Məhkəmə üzvlərini də təyin edir. Prezidentin bütün təyinatlarını Senat təsdiqləməlidir; o bəzən prezidentin namizədini rədd edir.

Prezident eləcə də ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır, ancaq müharibə elan etmək və sülh bağlamaq hüququ Konqresdədir.

Prezidentin təyin etdiyi Nazirlər Kabinetini federal ofislərin təxminən 14 başçısından ibarətdir. Kabinetin başçısı prezidentin özüdür, baş nazir vəzifəsi burada yoxdur. Burada Avropa anlayışındakı daxili işlər naziri vəzifəsi də yoxdur -ABŞ-da bu nazir milli parklar və təbii ehtiyatlar məsələləri ilə məşğul olar.

Nazirlər Kabinetinə Britaniya parlamentində olduğu kimi Konqresə hesabat vermir. Burada nazirlər Konqresin palatalarında hətta Konqresi maraqlandıran iş dair xüsusi dinləmələrdə belə suallara cavab vermir (bu müddəə Azərbaycan Respublikasının Konstitusiyasında da var).

Konqresin hər iki palatasının vəzifəsi budur - hökumətin fəaliyyətini qiymətləndirmək yox, prezidentin və nazirlərin icra etməli olduğu qanunvericilik aktlarını və büdcəni qəbul etmək. Onlar bu qanunvericilik aktlarını pozarlarsa onların işi ilə məhkəmə məşğül olacaq. Konqres Nazirlər Kabinetini nə mükafatlaşdırır, nə də cəzalandırır. Beləcə də prezident parlamenti buraxa bilməz. ABŞ-in icraediçi və qanunverici hakimiyətləri bir-birinə təsir göstərir, ancaq Avropa sistemlərindən fərqli olaraq hakimiyətlərdən heç biri başqasını devirə bilməz.

ABŞ Nümayəndələr Palatası adı səs çoxluqu ilə hesab etsə ki, prezident ciddi cinayətə yol verib, yaxud Konstitusiyani pozub, bu halda onu vəzifəsindən kənarlaşdırmaq (inpiçment) olar. Bu zaman prezidentin işinə Senatda ABŞ Ali Hakiminin sədərliyi altında baxılır. Nümayəndələr Palatasının ittihamlarını senatorların üçdə ikisi təsdiqləsə prezident əz vəzifəsindən məhrum edilir.

19-cu yüzildə inpiçment haqqında iki yol məsələ qaldırılıb, ancaq Nümayəndələr Palatasından keçməyib, buna bənzər bir halda isə Senat prezidentin suçsuz olduğu qərarına gəlir. 1974-cü ildə prezident Riçard Nikson inpiçment qorxusu ilə üzləşdikdə istefa verdi.

## KONQRES

Konqresin Nümayəndələr Palatası 1913-cü ildən üzübəri 435 üzvdən ibarətdir. Palataya seçkilər birmandalı seçki dairəsi üzrə hər iki ildən bir keçirilir. Nümayəndələr Palatası üzvlərinin sayı hər ştatdan ştat əhalisine mütənasibdir, ancaq palataya ən azı hər ştatdan bir üzv seçilir. Bu palatanın üzvlərinin sayı hər on ildən bir yenə hər on ildən bir keçirilən əhalinin siyahıya alınmasına uyğun olaraq qeydə götürülür.

Nümayəndələr Palatasında yetərsay palata üzvlərinin 50% -i +1-dir (218 nəfər). Müzakirələr yetərsiz və keçə bilər, ancaq səsvermə anında spiker yetərsayı olmadığını görərsə bunu bildirir və zəng çalınaraq palata üzvlərini zala dəvət edir. Konqresmenlərin iclaslarda iştirakı məcburidir. Üzrlü səbəb yoxdursa və konqresmen yetərsayı pozmaq üçün iclasa gəlmək istəmirsə spiker bu vaxt onun dalınça polis göndərər.

Senatorlar hər ştatdan iki nəfər olmaqla altı illiyə seçilirlər; indi onlar 100 nəfərdir. Hər iki ildən bir senatorların üçdə biri yenidən seçilir. 1913-cü ilədək senatorları öz ştatlarının parlamentləri seçirdi. Ancaq o vaxtdan bəri Konstitusiyaya 17-ci düzəlişə uyğun olaraq senatorlar ştatların seçkilərinin ümumi səsverməsi ilə seçilirlər.

Vitse-prezident Senatın sədri olsa da onun yığıncaqlarında az-az hallarda iştirak edir. Onu Senatın Müvəqqəti Sədri əvəz edir. Sədr yalnız səslər tən yarı bələnəndə səs verir.

Senator 30 yaşıdan gənc olmayan, Nümayəndələr Palatasının üzvü isə 25 yaşıdan gənc olmayan şəxs seçilə bilər.

Ştatdan Konqres üzvü həmin ştatda yaşayan şəxs seçilə bilər. Bu prinsip konqresmenləri yerli problemlərə bağlayır. Konqresmen öz vəzifəsinə qeyri-məhdud sayda seçilə bilər.

Məsələn, 1990-ci ildə 35 senator seçilərkən onlardan 32-si kəhnə tərkibdə olaraq yenidən seçildi, yalnız biri yenidən seçiləməyi bacarmadı.

1969-1977-ci illər arasında ABŞ prezidentləri respublikaçılar olub (Nikson və Ford), 1981-1993-cü illər arasında da belə olub (Reyqan və Buş), ancaq Nümayəndələr Palatasında demokratlar 1930-cu ildən 1994-cü ilədək çoxluqda olublar. İndi ABŞ prezidenti demokratdır, ancaq Nümayəndələr Palatasında çoxluq respublikaçılardadır. Hakimiyətin ali pillələrində üçüncü bir partiyanın nümayəndəsini, yaxud müstəqil siyasetçini tapmaq müşkül məsələdir.

Respublikaçı, yaxud demokrat prezident, göründüyü kimi, Konqresdə başqa partiyadan olan müxalifətçi çoxluqla qarşılaşır. Prezident də ölkənin idarə edilməsinə dair öz planlarının doğruluğuna bu müxalifətçi çoxluğu inandırmalıdır. Prezidentlə Konqresin eks partiyadan olan üzvləri arasında əməkdaşlıq mümkündür, çünkü konqresmenlər partiya mənsubluğuna görə deyil, "vicedənə görə" səs verirlər.

Adətən Amerika seçiləri çox da fəal deyil. Prezident seçkilərində müharibədən sonrakı dönəmdə 50%-dən 60%-ədək seçici iştirak edib. Konqresa seçkilərə 37%-dən 58%-ədək seçici gəlib.

Konqresin işinin mühüm qismi komitələrdə kədir. Nümayəndələr Palatasında 22, Senatda isə 16 daimi komitə var.

Bəzən "xüsusi" - müvəqqəti komitələr, eləcə də Nümayəndələr Palatası və Senatın "ortaqlı" komitələri də yaradılır. Belə komitələrdən ən qədimi 1800-cü ildə təşkil edilmiş ABŞ-in Konqres Kitabxanası işi üzrədir.

Adətən qanun layihəsi bütün başqa komitələrdən keçidkə çağırılan Ümumi Komitə Nümayəndələr Palatasının əzünəməxsus komitəsidir. Onun yığıncağında Palatanın bütün üzvləri iştirak etməlidir və adama elə golur ki, buna heç ehtiyac yoxdur, ancaq bu komitənin fəaliyyət göstərməsinin mənası budur - onun reqlamenti Nümayəndələr Palatasının reqlamentindən seçilir. Burada yetərsay 100 nəfərdir, açıq səsvermə yoxdur, Nümayəndələr Palatası (başqa prosedurla işləyən yenə həmin adamlar) Ümumi Komitənin qəbul etdiyi qanun layihəsini daha müzakirə etmir, ancaq onu yalnız qəbul, yaxud rədd edə bilər.

Zəmanəmizdə Nümayəndələr Palatası və Senat bir il müddətində 12 min (!) qanun layihəsi və qərar müzakirə edir, ancaq onlardan yalnız 10%-dən azı qanuna çevrilir.

Qanun layihəsi qəbul edilmiş düzəlişlərlə birləşə uyğun xüsusi komitədə və Ümumi Komitədə qəbul olunanın sonra Konqresin eyni qanunvericilik hüquqlarına malik hər iki palatasında qəbul edilməlidir. Həmin qanun layihəsi üzrə palatalar arasında razılıq olmayanda Ortaqlı Komitə rəyləri razılışdırmağa çalışır - yekdilliyə nail olmaqdan ötrü burada palataların ikisinin də nümayəndələri təmsil olunur. Konqres palatalarının hər ikisi qanun layihəsini qəbul etdiyində o, prezidentin imzalaması üçün göndərilir. Prezident mətni aldıqdan sonra 9 iş günü müddətində öz etirazlarını göstərərək mətni Konqresə qaytara bilər ki, bu, qanun layihəsinə veto qoymaq deməkdir. Prezident 9 günə qanun layihəsini imzalamasa və ona veto qoymasa qanun layihəsi avtomatik olaraq qanuna çevrilir. Bu qayda qanun layihəsini rədd

etmədən belə prezidentin ona mənfi münasibətini bildirməsinə imkan yaradır. Prezidentin vetosu Konqresin hər iki palatasında səslərin üçdə ikisi ilə aradan götürürlə bilər.

Prezidentlər öz müddətləri boyunca vetodan onlarca pdfə istifadə edirlər və Konqres prezident vetosunu götürmək üçün nadir hallarda səslərin üçdə ikisini toplaya bilir. Məsələn, Reyqan 78 qanun layihəsinə veto qoyub və onlardan yalnız 9-unu Konqres dəfə edə bilib.

Qanun üzrə sonuncu hüquqi qərarı prezidentin ömürlük olaraq təyin etdiyi və Senatın təsdiqlədiyi, indi 9 hakimdən ibarət olan ABŞ Ali Məhkəməsi qəbul edir. Ali Məhkəmə ştatlar arasında, ştatla federal hakimiyyət arasında, vətəndaşla federal hakimiyyət arasında olan mübahisələri həll edir. Burada vətəndaş hakimiyyəti məhkəməyə verə bilər.

Ali Məhkəmə qanunun, yaxud icra hakimiyyətinin qərarının ABŞ Konstitusiyasına uyğun olub-olmadığını həll edir. Ali Məhkəmə eləcə də Konstitusiya müddəələrinin və başqa qanunverici aktların yozumunu vermək hüququna malikdir. Ali Məhkəmənin qərarı həmin məsələyə müraciət etmiş bütün başqa məhkəmələr və qanunverici Məclislər üçün məcburidir.

ABŞ Konstitusiyasında hakimiyyətin müxtəlif qollarının səlahiyyətləri aydın və yaxşı müəyyənləşdirilərək fərqləndirilib. Artıq deyildiyi kimi, ölkənin siyasi sistemi hakimiyyətin bir-birini tarazlaşdırır və bir-birinə nəzarət edən müxtəlif qolları arasında müvəzənəti qoruyub saxlayır.

## AZLIQLARIN HÜQUQLARININ QORUNMASI

*RASİM MUSABƏYOV*

*Bütün dünyada aktual problemlərdən sayılan azlıqların hüquqlarının qorunması etnik və dini azlıqlarla zəngin Azərbaycan Respublikası üçün də önəmli olduğuna görə politoloq R. Musabəyovun aşağıda məqaləsini oxucularımıza təqdim edirik.*

Azlıqlar nədir və necə başa düşülməlidir? Bu anlayışın müəyyən və aydın olması, onun hamı tərəfindən hörmətlə qəbul olunması olduqca vacibdir. Çünkü azlıqların hüquqlarının pozulması və onların təqib olunması beynəlxalq hüququn çoxdan ki problemlərindəndir. Fəqət "azlıqlar" anlayışını aydınlaşdırmağa göstərilən cəhdələr o səviyyədədir ki, bu, hələ də çoxlarını qane etmir.

Hazırda "azlıqlar"ın müəyyənləşdirilməsinə əvvəllərdəki qədər fikir verilmir. Ancaq aparılan mübahisələr, fikir mübadilələri bu sahədəki problemlərin üzə çıxarılmasına və aradan qaldırılmasına kömək edir. Problemin anatomiyasındaki mürəkkəblik vəziyyətin olduqca rəngarəngliyindən irəli gəlir. Bəzi azlıqlar əsas əhalidən təcrid olunmuş halda yaşayır, bəziləri yaşadıqları ölkənin müxtəlif bölgələrinə dağılıb, bəzilərində kollektiv əzinəməxsusluq hissələri olduqca güclü inkişaf edib, bəzilərində isə belə hissələr olduqca səthidir və milli varlıqları barədə çox az təsəvvürə malikdirlər.

Bir çox hallarda azlıqlar öz muxtarıyyət imkanlarından çox zəif istifadə ediblər və indi də həmin vəziyyətdədirler. Bəzi hallarda isə onların muxtarıyyəti və yaxud özünüdürəsi hər hansı bir tarixi köklərlə (əsaslarla) bağlı deyil. Azlıqların əlamətləri ilə əlaqədar olan bütün məziiyyətləri eyni bir çərçivəyə salıb, onların hamısını eyni dərəcədə qane etmək o qədər də asan məsələ deyil. Buna baxmayaraq bu anlayış barədə elə fikirlər söylənib, elə düşüncələr formalışdır ki, onlardan heç cürə yan keçmək olmaz. Məsələn, azlıqlar suveren dövlətin ərazisində yaşayan öz milli, etnik, dini və dil xüsusiyyətləri ilə başqa (əsas) xalqlardan və qruplardan fərqlənən və seçilən özünəməxsus varlıqlardır. Hər halda, hamı tərəfindən belə qayda qəbul olunub ki, azlıqlar mütləq yaşadıqları dövlətin vətəndaşı olmalıdır.

Azlıqların nümayəndələri milli özgürətlərini iki qaydada göstərə bilərlər. Birinci halda - azlıq aid qrup var küçü ilə çalışır ki, özlərinə məxsus keyfiyyətləri qoruyub saxlasınlar. Belə həmrəylik hissələri həmin azlıq özünəməxsus xüsusiyyətlərini uzun müddət qoruyub saxlaya bildikdə baş verir. Özünəməxsus etnik, dil və din xüsusiyyətləri ilə fərqlənən bu cür qrup və yaxud birliklər əsas əhalidən ayrıldıda öz həyatlarını yaşayırlar və onların nümayəndələri bu vəziyyəti qoruyub saxlamağa çalışırlar. İkinci forma -özünüęniləşdirmə qrupun hər hansı bir azlıq aid olması və ya olmaması barədə çıxardığı qərarla bağlıdır. Bir çoxları əsas əhali ilə assimilyasiya olunmağa üstünlük verirlər. Bu, onların şəxsi hüquqlarıdır - nə azlıqların, nə də çoxluqların onların istəyinə mane olmağa ixtiyarları yoxdur. Ümumi fikrə görə, azlıqlardan fərqli olaraq, yerli xalqlar lap qədim zamanlardan yaşadıqları ərazilərin ilkin sakinləri sayılırlar. Hazırda insan hüquqlarının müzakirəsi zamanı azlıqların hüquqlarına tətbiq ediləcək yeni standartlar, normalar müəyyənləşib. Milli qanunvericilik orqanlarında bu sahəyə daha çox fikir verilir. Bəzi ölkələrdə assimilyasiya hallarına xüsusi cəhd göstərilsə də, heç bir müsbət nəticə əldə edilməyib. Əksinə, milli özgürliyü qoruyub saxlamaq meylləri günü-gündən güclənib. Bu, təkcə milli azlıqlara aid deyil, hətta milli dövlətlər üçün də xarakterik bir haldır.

Azlıqların əzinəməxsusluğunu, ırqinin, ləyaqətinin qorunub saxlanması üçün xüsusi hüquqlarının ideal variantı aşağıdakılardır:

- azlıqların yaşamaq hüququ;
- öz mədəniyyətlərindən və dillərindən istifadə edərək, onları inkişaf etdirmək hüququ;
- öz ana dillərində məktəb və başqa texniki-peşə təhsil ocaqlarının yaradılması, həmçinin tədris proqramına, təhsilin ana dilində aparılmasına nəzarət hüququ;
- dövlət siyasəti müəyyən edilərkən orqanlarda siyasi nümayəndiklərin olmasına zəmanət hüququ.

Azlıqlara öz daxili işləri ilə məşğul olmaq üçün muxtarıyyət hüququ verilir ki, onlar mədəniyyət, təhsil, din, informasiya və sosial sahədə vergiqoyma, maddi yardımətmə və s. kimi funksiyaları yerinə yetirsinlər.

Azlıqların hüquqlarının pozulmasına, daha doğrusu, siyasi, sosial, mədəni və iqtisadi sahələrdə onların əzilməsinə hələ də rast gəlmək olur. BMT-nin üzvləri tərəfindən dəfələrlə ümumi razılaşmalar əldə olunmasına və müəyyən konkret qərarlar qəbul edilməsinə baxmayaraq, bu məsələ dünyanın bir çox bölgələrdə hələ də gərginlik mənbəyi olaraq qalmaqdadır. 1948-ci ildə qəbul edilən BMT-nin Nizamnaməsi və İnsan Hüquqlarının Ümumi Bəyannaməsi insan hüquqlarının pozulması və onlardan bərabər istifadə edilməsi prinsiplərini bir daha təsdiqləyir və onu beynəlxalq hüquqi sənəd kimi qəbul edir. Bu prinsiplər 1966-ci ildə qəbul olunmuş İqtisadi, Sosial və Mədəniyyət Haqqında Beynəlxalq Paktda və Vətəndaş və Siyasi hüquqların Beynəlxalq Paktında öz əksini daha müfəssəl şəkildə tapıb. İnsan hüquqlarının pozulması məsələlərinə bir neçə xüsusi beynəlxalq saziş və muqavilələrdə yenidən baxılıb. Onlardan irqi mənsubiyətinə görə hüquq pozuntularının ləğvi barədə Beynəlxalq Konvensiya (1965); irq və irqi xürafatlar haqtında Bəyannamə (1978), din və inanclara görə hüquq pozuntularının bütün formalarının ləğvi barədə Bəyannamə (1981) kimi sənədləri xüsusi qeyd etmək olar.

Bu beynəlxalq razılaşmaların və bəyannamələrin əsasnamələrində azlıqlara çoxluqlarla eyni hüquqlar verilib və onların arasında eyni münasibətlər mövcuddur. İnsan hüquqlarının Ümumi Bəyannaməsi, eləcə də Vətəndaş və Siyasi hüquqların Beynəlxalq Paktı azlıqların hüquqlarının tam qaranti sayla bilər. Bu hüquqlar aşağıdakılardan ibarətdir: onlar hüquqi subyekt kimi tanınır, məhkəmə qarşısında bərabərdirlər, qanun qarşısında bərabərdirlər və qanunla, bərabər səviyyədə müdafiə olunurlar.

Beləliklə, azlıqlara hamı ilə bərabər münasibət göstərilməsi bütün mətbəər sənədlərdə öz əksini tapmasına iə bütün dünyada buna, əsasən, əməl olunmasına baxmayaraq, bəzən hər hansı bir azlığa qarşı hüquq pozuntusuna yol verilməsi faktı milli siyaset səviyyəsinə qaldırılaraq geniş ictimaiyyətin müzakirəsinə verilir ki, bu da əslində xoş ovqat yaratmır. Azlıqlara verilən xüsusi hüquqlar vo güzəştlər barədə bir çox hallarda ümumi fikir birləyi əldə olunmur. Buna da səbəb, əsasən, azlıqların əksər əhaliyə verilən hütuq normalarına düzgün əməl etməmələri ilə bağlıdır.

İkinci dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı yaradılarkən əsas fikir belə idi: əgər hər bir fərdin hüquqları qanunla qorunursa, onda azlıqların hüquqlarının qorunması barədə xüsusi əsasnamələrin qəbul olunmasına ehtiyac yoxdur.

BMT-nin Nizamnaməsində də azlıqlar barədə elə bir söhbət açılmırı. Macar nümayəndə heyəti tərəfindən irəli sürülən, azlıqları müdafiə edən müqavilənin layihəsi də 1946-ci ildə çağırılmış London Sülh Konfransı tərəfindən qəbul edilmədi.

Lakin bu o demək deyil ki, azlıqların hüquqları məsəlesi diqqətdən kənarda qalmışdı. 1947-ci ildə insan hüquqları ilə məşğul olmaq üçün BMT öz nəzdində müstəqil ekspertlərdən ibarət xüsusi komissiya yaratdı və 1948-ci ildə onun Baş Məclisi qəbul etdiyi xüsusi qətnamədə elan etdi ki, o, azlıqların taleyinə biganə qalmayacaq. Eyni zamanda, həmin qətnamədə xüsusi qeyd olundu ki, "bu, özünə xüsusi diqtət tələb edən, olduqca mürəkkəb məsələdir. Bu məsələ hər dövlətdə bir cür üzə çıxır və özünə qarşı xüsusi nöqtəyi-nəzər tələb edir".

Azlıqların müdafiəsi barədə beynəlxalq aləmdə indiyədək görülən işləri səciyyələndirməzdən əvvəl onu qeyd etmək istərdik ki, xüsusi hüquqlar heç də xüsusi imtiyazlar demək deyil. Xüsusi hüquqlar o deməkdir ki, azlıqlar da öz milli mövcudluğunu, adət-ənənələrini qoruyub saxlaya bilsinlər, çoxluqlarla eyni səviyyədə bərabər yaşasınlar.

Azlıqlar o zaman statusa malik ola və çoxluqlar buna tabii bir proses kimi baxa bilərlər ki, həmin azlıqlar öz ana dillərdən müstəqil istifadə edə bilsinlər, öz məktəblərini yaratsınlar, onların təşkil etdikləri xidmət sahələri dövlətin iqqisadi və siyasi həyatında əhəmiyyətli rol oynasın.

Hazırda mövcud olan beynəlxalq müqavilələrin heç biri azlıqların hüquqlarını halında əhatə etmir. Bununla belə, əldə olunmuş bəzi vacib razılıqlar azlıqların nümayəndlərinə imkan verir ki, onlar öz mədəniyyətlərini, din və dillərini qoruyub saxlasınlar.

Bu sahədə 1966-ci ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş Vətəndaş və Siyasi Hüquqların Beynəlxalq Paktının xüsusi əhəmiyyəti var. Paktın 27-ci maddəsində deyilir: "O ölkələrdə ki, etnik, din və dil azlıqlarına məxsus qruplar mövcuddur, onlar da başqa xalqlarla birlikdə öz mədəniyyətlərini inkişaf etdirmək, öz dinlərinə etiqad göstərərək onun mərasimlərini keçirmək və öz ana dillərdən istifadə etmək hüququna malikdirlər".

Paktın müddəələrinə əməl olunmasına nəzarət edən müstəqil ekspertlərin orqanı - İnsan Hüquqları üzrə Komitə 27-ci maddənin pozulması barədə ayrı-ayrı şəxslər tərəfindən daxil olan məlumatları araşdıraraq onlara öz münasibətini bildirir.

Azlıqların hüquqları ilə əlaqədar olan problemlərə bir çox başqa beynəlxalq razılaşmalarда da müəyyən münasibətlər bildirilib. Onlardan aşağıdakılardı xüsusi qeyd etmək olar: Genosid Hallarının Baş Verməsi Barədə Xəbərdarlıq və Xüsusi Cəza Tədbirləri Konvensiyası (1948), İraq Hüquq Pozuntularının Bütün Formalarının Ləğvi Konvensiyası (1965), Uşaqların hüquqları haqqında Konvensiya (1989) və Təhsil Sahəsində Hüquq Pozuntusu ilə Mübarizə Konvensiyası (YUNESKO, 1960).

Bu razılaşmaları qəbul edən və təsdiqləyən dövlətlər öz milli qanunları sırasına həmin qanunları da əlavə edir və onlara əməl edəcəklərini öz əhdələrinə götürür.

Beynəlxalq Mədəni Əməkdaşlığı Prinsipləri Bəyannaməsi də (YUNESKO, 1966) azlıqların hüquqları ilə bağlıdır. Orada deyilir ki, hər bir mədəniyyət əzünəməxsus ləyaqətə və dəyərə malikdir, ona xüsusi hörmət edilməli və qanunla qorunmalıdır. Öz mədəniyyətini inkişaf etdirmək hər bir xalqın hüququdur və hər bir mədəniyyət bəşər mədəniyyətinin tərkib hissəsidir.

Milli azlıqların vəziyyətini yaxşılaşdırmağa ehtiyac duyan dövlətlər BMT-nin mərkəzi təşkilatına müraciət edə, onlardan faydalı məsləhət, texniki kömək ala bilərlər. Bu mərkəz lazımlı olan yerlər üçün qanun layihələri, eləcə də kadr hazırlamaq üçün milli və regional proqramlar hazırlanır, işgüzar müşavirə və seminarlar keçirir, həmçinin aspirantura və internaturalarda mütəxəssislər hazırlanmasını maliyyələşdirir.

Dünyanın başqa bölgələrinə nisbətən Avropada azlıqların hüquqları ilə bağlı problemlər üzərində görülən işlər daha səmərəlidir. 1989-cu ildə dövlət başçılarının Vyana görüşündə - Avropada Təhlükəsizliyə və Əməkdaşlığı dair Müşavirədə azlıqların hüquq toxunulmazlığı barədə daha geniş və əhatəli qərarlar qəbul olundu ki, bu da başqa millətlərlə yanaşı, onlara tam hüquq bərabərliyi verdi. Bu yeni qaydalar dövlət başçılarının 1990-cı ildə Kopenhagendə və ekspertlərin 1991-ci ildə Cenevrədə keçirilən görüşündə bir daha təsdiqləndi. 1990-cı ilin noyabrında dövlət başçılarının Avropada Təhlükəsizlik və Əməkdaşlığı dair Parisdə keçirilən geniş müşavirəsində qəbul olunmuş Paris Xartiyasında başqa məsələlərlə yanaşı, milli azlıqların hüquqları da müzakirə olunaraq təqdir edildi. Avropa Nazirlər Şurası Komitəsi tərəfindən yaradılan demokratik qanun-qaydaları təmin edən Avropa Komissiyası 1990-cı ildə milli azlıqların hüquqları siyahısını tərtib etdi.

Beynəlxalq qeyri-hökumət təşkilatları insan hüquqlarının qorunmasında vacib rol oynayır. Onlar özləri və yaxud nümayəndəlikləri vasitəsilə münaqişə baş verən bölgələrdəki vəziyyəti diqtətlə izləyir, sosial-iqtisadi sarsıntıları və gərginlikləri təcili aradan qaldırmaq üçün yollar arayır. Belə təşkilatlar bir çox hallarda vasitəçi rolunu oynayaraq həm beynəlxalq, həm də yerli ictimaiyyətin diqqətini özlərinə cəlb edərək mövcud problemlərin həllində müəyyən döniş yaradır.

## **PARLAMENT DİSKÜSSİYALARINDA PROBLEMLƏRƏ "ADQOYMA" MƏRASİMİ**

*NİYAZİ MEHDİ*

fəlsəfə elmləri doktoru, Əli bəy Hüseynzadə adına Dövlət İncəsənət Universitetinin professoru

Yalnız yeni işlər görməyən, yeni şeylər əldə etməklə məşğul olmayan, dünənkini bu gün, bugünkü sabah təkrar edən adamlara dünya çox vaxt problemsiz görünür. Problemsızlık illüziyası, aldımışı bəzi cəmiyyət tipinə də xasdır. Elmdə ənənəvi cəmiyyət anlayışı var. İbtidai icmalar, orta əsr cəmiyyətləri və hətta totalitar cəmiyyətlər bu anlayışa uyğun toplumlardır. Belə toqşumlarda ənənəviçiliyin ali məqsədi odur ki, adamlar yeni vəziyyətə düşüb naməlumluqlar arasında çəş qalmasınlar, beş il, on il bundan qabaqkı şeyləri təkrar edib beş il, on il bundan qabaqkı kimi yaşasınlar. Tanınmış fransız alimi Klod-Levi Stross belə ənənəvi cəmiyyətləri "soyuq toplumlar" adlandırır. Bu metafora-terminin mənası o iddi ki, soyuq cisimlərdə hissəciklərin donuqluğu, azdəyişkənlilik var. Soyuq cəmiyyətlər də beləcə donuq toplumlardır - onlarda tarix duyğusu olmur (tarix, axı, yeni-yeni hadisələrin baş verməsi, bir dövrün başqası ilə əvəzlənməsidir). Özünü tarixdə duyan adam qarşidan zamanın gətirdiyi sürprizlərdən səksəkəyə, gərginliyə düşərək yaşayır). Klod-Levi Stross ənənəviçilikdən qurtulmuş toplumları "isti cəmiyyət" adlandırır. Bu adın verdiyi məna o iddi ki, isti cisimdə hissəciklər qaynaşlığı və bunun nəticəsində sürətli dəyişmələr getdiyi kimi, isti cəmiyyətlərdə də hadisə hadisənin dalınca gəlir, bir sözlə, toplum qaynaşır və adamlar özlərini axıb-dəyişən tarixin içində hiss edirlər.

Göründüyü kimi, ənənəvi cəmiyyətlərdə sanki heç nə baş vermir, ona görə də insanlarda problemlərlə toqquşmadan doğan gərginlik olmur. İsti cəmiyyətlərdə isə sosial-siyasi gərginlik normaya çevrilir.

Elə adıçə insanın həyatına baxaq. Ciddi işlərə girişmiş insan başqlarını ilə konfliktə düşür, risq edir və s. heç nəyə baş qoşmayan adam isə asanca hamı ilə hamar münasibət saxlaya bilir.

Azərbaycan yeni cəmiyyət tipinə keçidə razılışmaqla özünü isti cəmiyyət halına salıb. Bu keçidə problemlərin qaynaşması var. Parlamentin vəzifəsi isə bu problemləri tanıyıb, tapıb, onların öhdəsində gəlmək üçün qanun yaradıcılığı ilə məşğul olmaqdır.

Bu axırıncı cümləmizdə "problemləri tanımaq, tapmaq" kəlmələrini işlətdik. Onları da açıqlamaq gərəkdir. Adı şüurda olan adam elə bilir ki, problem varsa, onu axtarmaq, tanımaq lazımlı deyil, problem, onsuza, özünü "gözümüzə soxacaq". Problem olanda, doğrudan da, "gözümüzə soxmağınə" soxur. Ancaq, adətən, gözümüzə soxulan özü olmur, nəticələri olur. Ona görə də çox vaxt biz problemi yox, onun törətdiyi nəticələri bilirik. Belə olanda başı bərk ağriyan adama oxşayıraq: ağrını bilirik, ancaq nədən ağrıdığını bilmirik. Axı insan bədənində ən müxtəlif səbəblər eyni simptomda (məsələn, baş ağrısında) bilinə bilər. Həkimin xəstəyə baxıb diaqnoz qoyması nəticələrin arxasında hansı problemin olduğunu tapmaqdır.

### **PROBLEMİ TAPMAQ İSƏ ONU TANIMAQDIR,**

### **EŞƏLƏYİB UZAQ DƏRİNLİKDƏN BURA GÖTİRİMƏK DEYİL**

Çağdaş Azərbaycan cəmiyyətində isti toplum kimi problemlərin və onların törətdikləri nəticələrin qaynaşması var.

Mass-media (kütləvi informasiya vasitələri), publisistlər, siyasi xadimlər ya uğurla, ya uğursuzluqla bu problemləri tanıyıb tanıtmadıq üçün çalışırlar, çıxışlar edirlər.

Azərbaycan parlamentinin ciddi vəzifələrindən biri cəmiyyətin problemlərini bircə-bircə tanımaqdır. Özü də düz tanımaqdır ki, verilən qanun da hədəfə dəysin.

Problemi tanımaq həm də ya onun adını tapmaqdır, ya da ona ad verməkdir. Götürək elə yuxarıda Klod-Levi Strossdan götürdiyimiz "soyuq cəmiyyət", "isti cəmiyyət" terminlərini. Fransız alimi "ad qoydu" əməliyyatı ilə bir problemi bize tanıtmış oldu. "Dəyişən cəmiyyət" adı ilə nəsə bir problemin adlandırılması və tanıdlaması həmişə vardi. Levi Stross isə öz terminləri ilə kəhnə şeyə yeni ad qoymadı, yeni adla kəhnə şeyin tanınmayan cəhətlərini açdı. Məsələn, anlatdı ki, dəyişkənliliyi artırmaq istəyirsənsə hissəciklər arasındaki bağantwortları, əlaqələri dərtlib-uzanan və ya tez qırılan et! Əgər dəyişkənliliyi azaltmaq istəyirsənsə tərsinə et!

Bundan çıxan nəticə. Tütlüm, parlamentdə narazılıq başlayır ki, bizdə - Azərbaycanda ailələr yaman tez-tez dağılır. Bir nəfər durur, problemə ad qoyur: bizdə ailələr "isti cisim modelinə düşüblər". Nəticə çıxarılır, deməli, problemi həll etmək üçün elə qanunlar verilməlidir ki, ailədəki "hissəciklər" arasında bağlar tarım çəksin və ya qırılmaz etsin. Qərb cəmiyyətində aborta qarşı çıxan katolik hərəkatı təkcə "canlı həyatı öldürmək olmaz!" ideyasından doğmur, həm də ailəni möhkəmlətmək məqsədinə yönəlir! Çünki asan abort kişi və qadın münasibətini də asan, məsuliyyətsiz əlaqələr məcrasına salır.

Başqa bir örnək. görkəmli filosof Karl Popper yazmışdı ki, hakimiyyət problemi ilə bağlı, adətən, sualı belə qoyurlar: hakimiyyətə kim başçılıq etsə yaxşıdır? Sual belə qoyulandan sonra cavablar öz-özünə gelir: kimin yüksək iradəsi varsa, kim vaxtında düz qərar çıxara bilirsə və s. Beləcə bütün üstün əlamətlər sadalanır.

Popperin fikrinə, hakimiyyət problemi ilə bağlı düzgün sual başqa cürdür: hansı hakimiyyət mexanizmi olmalıdır ki, ən bacarıqsız adam da dövlət başına gələndə ölkəyə az ziyan dəysin? Çağdaş demokratik cəmiyyətlərdə dövlətsizləşmə, yəni dövlətin bir çox funksiyalarının ayrı-ayrı qurumlara paylanması məhz belə mexanizmi verir. Nəticədə uğursuz prezidentlər heç türə cəmiyyət üçün total fəlakətə çevrilə bilmirlər.

Söylədiyimiz faktda biz Popperin problemə düzgün ad qoymasını görürük. Daha doğrusu, Popperin düsturu hakimiyyətin ideal başçısı problemini ortadan götürüb yerinə hakimiyyətin uqursuzluqlarını az yayılmış edən mexanizm problemini qoyur. Beləcə, yeni problem tanıldıdan sonra hakimiyyət mexanizmini necə qurmaq haqqında düşünmək də olur. Parlamentdə problemə ad qoypub tapma bu mənəda işi asanlaşdırır. Göstərir ki, hansı istiqamətdə qanun yaradıcılığı ilə məşğul olmaq lazımdır.

Azərbaycanda ən populyar hiddət mövzusu korrupsiyadır. Problemə ad isə belə qoyulur: cəzasızlıq korrupsiya törədir. Problem bu cür qavranılında qanunvericilik korrupsianın öhdəsindən gəlməyin yolunu yeni-yeni cəza qanunlarını çıxarmada görürür. Halbuki problemə başqa cür ad verib onu başqa cür tanıtmaq daha səmərəlidir: cəmiyyətdə korrupsianın totallığı korrupsiya situasiyalarını yaradan qanun bopsuqlarında və yanlış qanunlardadır. Ona görə də korrupsiya ilə əsas savaş vasitəsi repressivlik yox, islahatçılıq olmalıdır. Elə islahatlar aparılmalı, elə qanunlar verilməlidir ki, adacıq-adacıq, zona-zona kiminsə kiməsə rüşvət vermə situasiyasını mənasız etsin, aldatmağı, tanışlığı üstünlük verməyi sərfeli etməsin.

Sonda demək istardik ki, ötən sayların "birində parlament çıxışının estetikasından danışanda güclü, ifadəli deyimlərin, aforistik ifadələrin rolundan söz açmışdıq. İndi əlavə etməliyik ki, həmin deyimlərin bir əhəmiyyəti də odur ki, məhz onlar yeni problemləri tanıdır, problemlərə ad verib onları göstərir.

## XARİCDƏ QANUNLAR NECƏ QƏBUL OLUNUR

### RÜFƏT QARAGÖZLÜ

#### 2. QANUN LAYİHƏLƏRİ NECƏ MÜZAKİRƏ EDİLİR ?

Keçən buraxılışda bu başlıq altında bir sıra inkişaf etmiş ölkələrdə kimin qanunvericilik təşəbbüsünə malik olmasından yazımişdıq. Bu sayımızda isə qanunların həmin ölkələrdə müzakirəsi və qəbul edilməsi haqqında məlumat verəcəyik. Əgər oxucular müəyyən konkret ölkədə qanun yaradıcılığı təcrübəsi haqqında bilgilər almaq istəsələr bu arzunu yerinə yetirməyə hazırlıq.

#### AVSTRİYA

Milli Şuraya daxil edilmiş qanun layihələrinin müzakirəsi 3 oxunuş qaydasında aparılır. Federal hökumət, federal şura tərəfindən və ya xalq təşəbbüsü kimi təklif edilmiş qanun layihələri birinci oxunuş üçün yalnız Milli Şuranın qərarı ilə qəbul edilir. Deputatlar tərəfindən təklif edilmiş qanun layihələri birinci oxunuşa layihənin özündə belə bir tələbat olarsa qəbul edilir. Milli Şuranın komitələri tərəfindən təklif edilmiş qanun layihələrinə birinci oxunuşda baxılmır, birinci oxunuş qanun layihələrinin yalnız ümumi prinsiplərinin müzakirəsi ilə məhdudlaşdırılır. O nisbətən mühüm və vacib layihələr üzrə aparılır və onun uyğun komitəyə və ya xüsusi yaradılmış komitəyə təqdim edilməsi ilə nəticələnir. Birinci oxunuş qanun layihəsi müzakirəsinin məcburi mərhələsi deyil. Əgər o keçirilmirsə və heç kəs buna təkid etmirsə Milli Şuranın prezidenti dərhal ikinci oxunuş təyin edə bilər.

İkinci oxunuş qanun layihəsinin komitədə (komitələrin layihələri dərhal ikinci oxunuş üçün təqdim edilir) ilkin müzakirəsindən sonra olur. O bütövlükdə layihə haqqında ümumi müzakirələrdən (başlıca müzakirələr) və layihənin ayrı-ayrı bölmələrinin müzakirəsində (xüsusi müzakirələr) ibarətdir və səsvermə ilə bitir.

İkinci oxunuş qanun layihəsi müzakirəsinin vacib mərhələsidir. Onun gedişində layihənin qiymətləndirilməsinə münasibətlərin ya ümumiliyi, ya da əsaslı müxtəlifliyi özünü bürüzə verir. Son nəticədə bu, Milli Şurada təmsil olunmuş partiyaların mövqeyində asıldır.

Ölkənin ən böyük siyasi partiyaları arasında bağlanmış "koalisyon pakta" əsasən Milli Şuraya edilmiş bütün əsas təkliflər qabaqcadan partiyalararası məsləhətləşmələrdə razılışdırılır. Ona görə də federal hökumətin əvvəlcədən partiyalar arasında razılışdırılmış təklifləri deputatların əksəriyyəti tərəfindən dəstəklənir. Mühüm layihələrin müzakirəsinə geniş ictimaiyyətin diqqəti cəlb edilir.

Ümumi və xüsusi müzakirələr adətən yalnız mühüm layihələr üzrə aparılır. Qanun layihələrinin əksəriyyəti üzrə başlıca və xüsusi müzakirələr birgə aparılır. Onu nəzərə almaq lazımdır ki, Milli Şurada müzakirə olunan qanun layihələrinin əksəriyyəti artıq işləyən qanunların dəyişdirilməsi və ya onlara əlavələr edilməsi haqqında layihələrdir. Qanun layihələrinin müzakirəsi prosesində deputatlar onlara əlavələr edə bilərlər. Belə təkliflər heç olmazsa səkkiz (düzəlişin

müəllifi də daxil olmaqla) deputat tərəfin dən dəstəklənməlidir. Deputatların düzəlişləri ya müzakirəyə qoyula bilər, ya da komitəyə verilməlidir; son variantda qanun layihəsinin müzakirəsi komitənin qanun layihəsi haqqında yeni məruzəsinin təqdimatına qədər taxirə salınır.

Başlıca və xüsusi müzakirələrin ayrı-ayrılıqda keçirildiyi halda qanun layihəsinin hər bir bölməsinin müzakirəsindən sonra bu bölmə üzrə səsvermə keçirilir. Müzakirədən sonra bütövlükdə layihə üzrə səsvermə aparılır.

Milli Şura səsvermənin keçirilməsinə qədər gündəliyin digər məsələsinə baxılmasına keçmək haqqında qərar qəbul edə bilər. Bu halda müzakirə olunmuş layihə qəbul edilməmiş sayılır.

İkinci oxunuş tamamlanandan sonra üçüncü oxunuş təyin edilir. O bilavasitə ikinci oxunuşdan sonra keçirilir (əksər halda belə də olur), amma Milli Şura üçüncü oxunuşun müəyyən müddətə təxirə salınması haqqında qərar qəbul edə bilər.

İkinci oxunuşda layihənin əlavə işlənməsi zamanı meydana çıxan ziddiyətlərin aradan qaldırılması haqqında üçüncü oxunuşun gedisində təkliflər verilə bilər, səhvlər və iradlar düzəldilə bilər. Milli Şuranın xüsusi qərarı ilə, konkret hallardan başqa, üçüncü oxunuşun gedisində edilmiş təkliflərə dair müzakirələrin keçirilməsinə yol verilmir. Belə müzakirələrin gedisində çıxışların müddəti 5 dəqiqə ilə məhdudlaşdırılır. Üçüncü oxunuş qanun layihəsi üzrə son səsvermə, yəni qanunun bütövlükdə qəbul edilməsi ilə nəticələnir.

Qanunların qəbul edilməsində əhəmiyyətli dərəcədə yekdilliyin olması ölkədə dərin kök salmış ictimai ortaqlıq siyaseti ilə izah edilir.

## İTALİYA

Qanun layihələri palata sədrinin iradəsi ilə müvafiq komissiyalara təhkim edilir, lakin onun qərarına iki gün ərzində qrup sədri və ya on deputat etiraz edə bilər. Onda qanun layihəsi palatanın qısalılmış müzakirəsinə verilir. İki komissiya qanun layihəsinə birgə baxmaq haqqında xahişlə sədrə müraciət edə bilər. Səlahiyyət haqqında bütün mübahisələr sədr tərəfindən həll edilir.

Referent yığıncağında komissiya qarşısında duran əsas məsələ palataya məruzənin təqdim edilməsidir. Məruzə qanun layihəsinin göstərilən komissiyaya təhkim edildiyi vaxtdan sonrakı dörd ay müddətindən gec olmayaraq təqdim edilməlidir.

Komissiyanın məruzəsi müzakirənin başlanması 24 saat qalandan gec olmayaraq nəşr edilir və yayılır. Komissiyadakı azlıq özünün həmin qaydada yayılmalı olan məruzəsini təqdim edə bilər.

Qanun layihələrinin palatada yayılması iki mərhələdən ibarətdir: onun əsas istiqamətlərinin müzakirəsi mərhələsi və maddələrə baxılması mərhələsi. Əsas istiqamətlərin müzakirəsi, bir qayda olaraq, məhdud xarakter daşıyır, çoxluq və azlığın məruzəçilərinin çıxışlarından (hər çıxış 20 dəqiqədən çox olmamaq şərti ilə), eləcə də hökumət nümayəndəsinin çıxışından ibarətdir.

Maddələr üzrə müzakirədən öncə palata qanun layihəsini maddələrin lazımı şəkildə tərtib edilməsi üçün səlahiyyətli komissiyanın redaksiya iclasına verə bilər, bununla belə komissiya üçün vacib olan rəhbər prinsip və meyarlar müəyyənləşdirilə bilər. Maddə-maddə baxıldığda öncə ayrıca maddə müzakirə edilir, sonra məhdudiyyət olmadan düzəlişlər izah edilir, bu şartla ki, onlar qanun layihəsinə baxan komissiyaya iclasın başlanmasına ən azı bir saat qalmış təqdim edilsin.

Bilavasitə palata iclasının özündə düzəlişlərə düzəliş edilə bilər, lakin onda komissiyanın tələbi ilə bu düzəlişlərin komissiyada müzakirəsi üçün iclas qısa müddətə təxirə salınır. Məruzəçi və hökumət nümayəndəsi düzəlişlərə dair əz fikirlərini onların səsə qoyulmasındanək bildirir.

Qanun layihəsinin bütövlükdə səsə qoyulmasından əvvəl komissiya və ya hökumət qanun layihəsində redakte dəyişikliklərinin edilməsinin vacibliyinə palatanın diqqətini cəlb edə və haqqında palatanın qərar qəbul etdiyi müvafiq düzəlişləri təklif edə bilər.

Başqa ölkələrin əksəriyyətinə məlum olmayan İtaliya qanunvericilik prosedurunun özəlliyi ondan ibarətdir ki, Konstitusiya (3-cü bənd, 72-ci maddə) palataların komissiyaya qanun layihəsini qəbul etmək səlahiyyəti (bu məqsədlə komissiya öz "qanunvericilik iclasını" keçirir) verməsi hüququnu təsbit edir. Bu halda deputatların və senatın palatalarının reqlamentləri komissiyaların qanunverici iclasına verilə bilməyən qanun layihələrinin ətraflı siyahısını müəyyənləşdirmişdir: bunlar konstitusiya və secki-hüquqi səciyyəli, eləcə də qanunverici hakimiyyətin hökumətə ötürülməsini nəzərdə tutan, beynəlxalq müqavilələrin prezident tərəfindən ratifikasiyasına sanksiya verən və bündə və maliyyə hesabatlarını təsdiq edən qanun layihəlidir.

Konstitusiyanın 76-cı maddəsi palataların öz funksiyalarını hökumətə ötürülməsini nəzərdə tutur. Ötürmə aktı palatalar tərəfindən ötürmə qanunun qanunvericilik formasında qəbul edilir. Bu qanunda hökumətin qanunvericilik fəaliyyətinə icazə verən bir sıra məsələlər, hökumətin rəhbər tutmalı olacağı prinsip və meyarlar, eləcə də bu qanunun təsir müddəti göstərilməlidir.

## FRANSA

Açıq iclasda palatanın sədri qanun layihələrinin təklif olunduğunu bildirir. Sonrakı mərhələ qanun layihəsinin daimi və ya xüsusi komissiyaya göndərilməsidir. Komissiya hər bir qanun layihəsi üzrə məruzəçi təyin edir. Qanun layihəsinə edilən düzəlişlər əsaslandırmalıdır; onlar çap edilir və palatada yayılır. Düzəliş layihənin bir maddəsinə aid olduqda və onun məzmununa təsir etdikdə bəyənilir.

Palataların qanun layihəsini mahiyyətcə müzakirə edən komissiyalarından başqa, parlamentdə öz rəyini verən komissiyalar var. Rəyin hazırlanması üçün belə komissiya aktı mahiyyətcə müzakirə edən komissiyanın işində məşvərətçi səslə iştirak etmək hüququ olan məruzəçi təyin edir və əksinə, işi mahiyyətcə müzakirə edən komissiyanın

məruzəcisi öz rəyini verən komissiyanın işində həmin səs hüququ ilə iştirak edə bilər. Komissiyanın rəyi nəşr olunur və yayılır.

Qanun layihəsinin palatanın gündəliyinə daxil edilməsindən sonra sonrakı prosedura bu mərhələlərdən ibarət olur: ümumi diskussiya, maddələrə dair müzakirə, bütövlükdə layihə üzrə səsvermə. Əvvəl palatada mərhələnin adını ehtiva edən birinci oxunuş keçirilir və mətn o biri palataya verilir. Layihə oradan qayıtdıqda ikinci oxunuş keçirilir. Üçüncü, dördüncü və s. oxunupşarın keçirilməsi mümkündür. Sədlər konfransı qəbul edilmiş gündəliyə əsasən ümumi diskussiyanın müddətini təyin edir. Müəyyən edilmiş müddət fraksiyalar arasında elə bölünür ki, onların hər birinə bərabər minimal vaxt ayrılsın.

Ümumi diskussiyada hökumətin layihə haqqında öz fikrini birinci bildirmək hüqutu olan nümayəndəsi iştirak adır. Diskussiya layihəni mahiyyətə müzakirə edən komissiyanın məruzəsindən və öz rəylərini bildirmiş komissiyaların məruzələri ilə başlayır. Müzakirənin nəticəsi layihənin məsələni mahiyyətə müzakirə edən komissiyaya qaytarılması ola bilər. Ümumi diskussiyanın nəticəsi maddələr üzrə müzakirəyə kecid haqqında qərar ola bilər.

Komissiya və parlament üzvlərinin maddələrə aid, eləcə də komissiya və hökumət tərəfindən yeni maddələrə dair düzəlişlər aparmaq təklifləri üzrə çıxıpşarı 5 dəqiqədən artıq ola bilməz. Sonra palatanın sədri düzəliş və ya maddəni səsə qoyur. Düzəliş edilməklə təklif olunmuş son əlavə maddəyə dair səsvermədən sonra qanun layihəsi bütövlükdə səsə qoyulur.

## İSVEÇ

Bütün qanun layihələri növbəti ümumi iclasda elan edilir və müvafiq komissiyalara verilir. Komissiyalarda müzakirələr məcburidir. Daimi komissiyaların qanun layihələrinin taleyində rolü böyükür. Onlarda bağlı qapılar arxasında aparılan qanunvericilik işinin əsas ağırlığı cəmləşmişdir.

Komissiyalar təkcə onlara verilən qanun layihələri haqqında öz rəylərini bildirmir, onlar özləri də qanun layihələri işləyib hazırlaya və palatanın müzakirəsinə verə bilər. Onlar verilən layihələrin məzmununu köklü surətdə dəyişə bilər. Komissiyalar istənilən şəxsi ekspert kimi öz işinə cəlb etmək hüququna malikdir. İqtisadi xarakterli qanun layihələrinin müzakirəsində ekspert kimi adətən bank, müəssisə qulluqçuları, nazirliliklərin və digər idarələrin məmurları çıxış edir. Hakim partiyaya imtiyaz verməmək üçün parlament təcrübəsində sonralar Riksdaq haqqında aktda təsdiq edilmiş qayda qəbul edilmişdir. Bu qaydaya görə, komissiyanın çoxluğun qərarı ilə razılaşmayan üzvləri komissiyanın qanun layihəsi haqqında rəyinə öz xüsusi rəyini əlavə edə və onunla ümumi iclasda çıxış edə bilər. Komissiyanın rəyi alınandan sonra onun təklif etdiyi qanun layihəsi zərfi deputatlara paylanır, əgər palata komissiyanın təklifinə görə bir müzakirə ilə kifayətlənməsə, o, iki müzakirədən keçir.

Birinci oxunuşda qanun layihəsinin əsas məsələləri, dəyişiklik və əlavələrə bağlı təkliflər müzakirə olunur. Lazım olduqda o, həmin komissiyyaya qaytarıla və ya digər komissiyyaya verilə bilər. İkinci oxunuşda qanun layihəsi maddələr üzrə müzakirə olunur. Çıxış etmək istəyənlər məsələnin müzakirəsinə ən azı bir gün qalmış yazılmalıdır.

## YAPONİYA

Təklif edilmiş qanun layihəsi palatanın sədri vasitəsilə müzakirə üçün uyğun komissiyyaya verilir. Lakin müstəsna hallarda (qanun layihəsi təcili elan edilibsə) palata komissiyyada ona ilginə baxış keçirilmədən dərhal palatanın ümumi iclasına verilməsi haqqında qərar çıxara bilər.

Qanun layihəsinin komissiyyada müzakirəsindən sonra göstərilən komissiyanın sədri qanun layihəsini ümumi iclasda müzakirə etmək üçün uyğun palatanın sədrinə verir və eyni zamanda komissiyanın qərarı əks olunmuş məruzəni təqdim edir. Komissiyanın fikrincə palata qarşısına çıxarılması vacib olmayan qanun layihələri müzakirə üçün ümumi icaslara təqdim edilmir, lakin parlamentin ən azı 20 deputatının yeddi gün içindəki tələbinə görə qanun layihəsi palatanın ümumi iclasına təqdim edilməlidir.

Artıq daimi komissiyaların birində baxılmış qanun layihəsinin müzakirəsi zamanı ümumi iclasdakı məruzəni göstərilən komissiyanın sədri edir, bundan sonra söz öz rəyini bildirmək üçün bu komissiyadakı azlığın nümayəndəsinə verilir.

Qanun layihəsinin palataya təqdimatından sonra deputatlara sorğu ilə çıxış etmək hüququ verilir, ondan sonra müzakirələr başlayır. Deputatların çıxış qaydası əvvəlcədən tutulmuş siyahıya əsasən palatanın sədri tərəfindən nizamlanır. Yazılımamış deputatlar çıxış üçün icazəni yalnız yazılınların siyahısı bitəndən sonra ala bilərlər. Söz hamdan önce qanun layihəsinin əleyhdarlarına verilir, ona görə də çıxışdan ötrü öz familiyasını siyahıya saldırın hər bir deputat müzakirə olunan qanun layihəsinin "lehinə" və ya "əleyhinə" çıxış edəcəyini palata sədrinə bildirməlidir. Qanun layihələrinin ümumi iclasda müzakirə olunması zamanı düzəlişlərin edilməsi vacib yer tutur, belə ki çox vaxt xeyli düzəliş edilməsi ilə qanun layihəsi öz ilkin mənasını itirir. Qanun layihəsi müzakirədən və ona edilən düzəliş və əlavələrdən sonra səsə qoyulur.

## XARİCİ PARLAMENTLƏRDƏ MAAŞ

Orada faydalı iş üçün nə cür şərait yaradılır?

*Xarici mətbuat səhifələrindən*

### AMERİKA

Amerika parlamenti - Konqresi iki palatadan: Senatdan və Nümayəndələr Palatasından ibarətdir. Senatorlarla Nümayəndələr Palatası üzvlərinin maaşları eynidir və 1993-cü ildən 133.600 dollara bərabərdir.

Senatın və Nümayəndələr Palatasının aparatlarında çalışanların illik maaşları isə aşağıdakı cədvəldə göstərilir (min dollarla):

Vəzifə	Senat	Palata
İnzibati köməkçi	101.835	81.166
Qanunvericilik üzrə direktor	80.133	51.326
Kolumbiya diskriti / ştat üzrə direktor	65.392	52.290
Mətbuat katibi	55.602	39.840
Ofisin meneceri	51.143	37.606
Qanunvericilik üzrə köməkçi	43.496	31.476
Layihələr üzrə əlaqələndirici direktor	40.325	31.979
Vaşinqton üzrə işçi	33.116	38.468
Katibə	20.843	21.618

Ümumiyyətlə, hər nümayəndənin aparatında 22 nəfər işçidən artıq olmamalıdır və bu aparatin ümumi illik bütçəsi təxminən 570 min dollar təşkil edir. Onu da qeyd etmək lazımdır ki, işçilərdən bəziləri bir neçə nümayəndəyə xidmət göstərirler (məsələn, kompüter mütəxəssisləri), bəziləri isə intern-təcrübədə olduqlarına görə maaş almırlar.

Konqresmenlərin bütçəsində poçt, yol, telefon-teleqraf, mebel və ofisləri kiraya (paytaxtda və öz ştatında) xərcləri də nəzərdə tutulur.

Yol xərcləri xüsusi dusturla hesablanır: 64 x A x V; burada A - bir mil (təxminən 1,6 km) yoluñ orta gedis xərci, V - paytaxtdan nümayəndənin təmsil etdiyi ştatın ən ucqar nöqtəsinə qədər məsafədir. 1995-ci ildə minimum yol xərci bir nəfər nümayəndə üçün 6.200 dollar həcmində müəyyənləşdirilmişdir. Telefon rabitəsinin minimum həcmi isə həmin ildə 6.000 dollar olmuşdur. Maksimum xərclər isə məsafə və tarifdən asılı olaraq həmin düsturla hesablanır.

Senatorların bütçəsi nümayəndələrinki ilə müqayisədə daha böyükdür. 1995-ci ildə senatorların aparatının bütçəsi 1.660 mindən 1.935 mindək olmuşdur (müvafiq ştatın əhalisinin sayıdan asılı olaraq). Bundan başqa, senatorların aparat işçilərinə say məhdudiyyəti qoyulmur.

Ümumiyyətlə, Amerika Konqresində 100 nəfər senatordan və Nümayəndələr Palatasının 435 üzvündən başqa, müxtəlif vəzifələrdə 25 mindən artıq adam çalışır. 1993-cü il üzrə Konqresin ştat cədvəlində əsas qurum bölmələri üzrə işçilərin sayı aşağıdakı kimi olmuşdur:

Palata	Senat
Komitələrin işçiləri	
2.147	994
Aparat	
7.400	4.138
Rəhbərliyin aparatı	
137	100
İşçilər	
1.194	1.165

## FRANSA

Milli Məclis üzvlərinin aylıq maaşı 32.080 frank 92 santimə bərabərdir (təxminən 5.434 Amerika dolları). Bundan başqa, deputatlar hər ay 8.260 frank 19 santim (1.399 Amerika dolları) "deputat əlavəsi" və mənzil ödəməsi olaraq əlavə 962 frank 43 santim (163 Amerika dolları) alırlar. Beləliklə, deputatların aylıq gəlirinin cəmi 41.304 frank 54 santimə bərabərdir.

Təxminən bu miqdarda (40.971 frank) məbləğ hər deputatın sərəncamına köməkçilərinə maaş üçün verilir.

Köməkçilərin sayı isə beş nəfərdən artıq olmur, adətən üç nəfər olur: parlament attaşesi, secki dairəsi üzrə attaşə və katib. Köməkçilər üçün ayrılan məbləğə qənaət edildikdə, artıq vəsait Milli Məclisin bütçəsinə və ya deputatın şəxsi siyasi qrupuna verilir.

Bunlardan əlavə, hər deputat üçün aylıq 34.584 frank "makinaçılar müavinəti" ayrılır. Bu məbləğdən makinaçı xidmətinin ödənişi ilə yanaşı, deputat fəaliyyəti ilə əlaqədar başqa xərcləri də ödəmək üçün istifadə etmək mümkündür. Misal üçün faks, taksn, dəllək xərclərini ödəmək və hətta kostyum almaq da mümkündür. Qadın deputatlar üçün isə xüsusi sıfarişlə kostyum tikdirib bu məbləğdən onun qiymətini də ödəmək olar.

Beləliklə, bir deputat Fransa vergi ödəyənləri üçün ildə təxminən 1,4 mln. franka başa gəlir.

Lakin bununla da iş bitmir. Fransa deputatları çox böyük güzəştlərə malikdir. Belə ki:

P Fransanın bütün dəmiryolu xətlərində birinci dərəcəli vaqondan pulsuz istifadə üçün deputata xüsusi bilet verilir;

P həftədə bir dəfə deputat öz dairəsinə pulsuz getmək üçün təyyarədən istifadə edə bilər;

P öz deputat kabinetindən bütün telefon əlaqələri pulsuzdur;

P hər ay 5 min məktubunun poçtla göndərilməsi pulsuzdur.

Deputatlar maaşdan galir vergisi ödəyirlər. Bu, ildə təxminən 60 min frank təşkil edir. Yuxarıda adları çəkilən əlavə gəlirlərdən heç bir vergi ödənmir.

Senatorların gəliri Milli Məclisin deputatlarının gəlirindən çox az fərqlidir.

## İSVEÇ

İsveç parlamentinin - Riksdaqın deputatlarının aylıq maaşı 29.500 İsveç kronuna (təxminən 3.920 Amerika dollarına) bərabərdir.

Maraqlıdır ki, deputatların maaşını parlamentdən asılı olmayan xüsusi komitə müəyyənləşdirir.

Adı deputatlardan fərqli olaraq spikerin maaşı ölkənin baş nazirinin maaşına bərabərdir və 75.000 kron təşkil edir.

Spikerin müavinlərinin maaşları adı deputatın maaşından 30%, parlamentdə komitə sədrlerinin maaşları isə 20% artıqdır.

Deputatların bütün xidməti səfərləri ezamiyyət sayılır və tam ödənilir. Xidməti səfərlər haqqında qərarları deputatlar sərbəst olaraq özləri qəbul edir. Bu zaman nəqliyyat növünü seçməkdə də onlar müstəqildir. Xüsusi avtomobildən istifadə etdikdə deputat müvafiq kompensasiya alır.

Deputatların yaşayış mənzili eyni zamanda onların iş yeri - ofisi sayılır. Ofis üçün texniki avadanlıq parlamentin inzibati ofisi tərəfindən ayrılır. Bura telefon, faks, cib telefonu və peycer daxiddir. Parlament yalnız adı telefondan olan danışıqların haqqını ödəyir. Cib telefonu ilə danışıqların haqqını deputat öz cibindən ödəməlidir.

Gözlənilməyən xərclərin ödənilməsi üçün deputat xüsusi müraciət etməlidir.

Hər il dövlət bütçəsindən deputatların fəaliyyəti üçün parlamentə 213 mln. kron ayrılır. Bu məbləğ partiyalar arasında bələşdürüllür (onların son iki seçkidi parlamentdə qazandıqları yerlərin sayından asılı olaraq). Bundan başqa, parlament partiyaları əlavə "ofis yardımçıları" alırlar. Bu yardımçılar əsas və əlavə hissələrdən ibarət olur. Əsas hissənin həcmi sabitdir və parlamentdə 4% yer qazanan hər partiya 4,93 mln. kron alır. Əlavə hissə hər iqtidar partiyasından olan deputat üçün 13.850 kron, müxalifət deputatı üçün isə 20.650 kron təşkil edir.

Bunlardan başqa, Riksdaqdakı partiya qrupları əlavə katiblik qrantları alır (katiblər xidmətlərinin xərcləri, nəqliyyat üçün). Müxalifət partiyaları burada da iqtidar partiyalarından çox alır. Birincilər üçün 2,32 mln. kron, ikincilər üçün isə 930 min kron ayrılır. Bunlardan başqa, hər deputat ayrıca 28 min kron təşkil edən deputat qrantı alır. O qrantlardan deputat yalnız köməkçi saxlamaq üçün istifadə edə bilər. Bu zaman hər iki deputata bir köməkçi düşür.

## **İCTİMAİ TELEVİZİYANIN BRİTANIYA MODELİ: SEÇKİ KAMPANIYASI NECƏ İŞİQLANDIRILIR ?**

İngiltərənin Lidz Universitetinin radio va televiziyanın ictimai və siyasi aspekti üzrə mutaxəssisi doktor *CEY BLAMLERin* məqaləsi əsasında

Seçki və parlament siyasetində ictimai televiziyanın rolunun Britaniya modelini bir neçə əsas cəhət səciyyələndirir və bunlar hamısı cəmiyyətə xidmət etmək məqsədini güdürlər.

Birinci cəhət - siyasi prosesin sağlam əsasları və ictimai xarakter daşıyan səhbətlərin keyfiyyətinə görə məsuliyyət hissi Ümumi seçkiler xəbərlər çələngi və yaxud dramatik epizodlar parədi kimi yox, millətin qarşısında duran həlledici seçim dövrü kimi işıqlandırılır. İctimai televiziya xndmətləri seçki kampaniyasının yaxınlaşmasını yeniləşdirici bir hadisə kimi qiymətləndirir və onun fəvqəladəliyi onlara fəvqəladə addımlar götürmək üçün, bir növ, bərəət qazandırır. Seçki kampaniyasını nə dərəcədə tam şəkildə işıqlandırmaq məsələsini həll etməklə yanaşı, yayım xidmətləri proqramlarının yerlərini dəyişir, cədvələ yeni proqramlar saldırır, siyaset üzrə mütəxəssislərini yeni mövzularla məşğul olmağa ezmədir, xəbərlər proqramlarının vaxtını uzadır və onların təhlili komponentlərinin gücləndirilməsi istiqamətində addımlar atırlar. Onlar, bir tərəfdən, siyasetlə orta səviyyədə maraqlanan adı seçiciyə həddindən artıq güc vermək istəmir, digər tərəfdən isə, özlərinin seçkiliyi tam və ciddi şəkildə işıqlandırmaq hüququnu təmin etmək istəyir və bu iki niyyət arasında tarazlıq yaradırlar.

İkinci cəhət - televiziyada və radioda siyasi reklam yolverilməzdir (Böyük Britaniyada siyasi reklam Müstəqil yayım haqqında qanun tərəfindən qadağan olunur - həmin qanun hər hansı siyasi məqsəd daşıyan reklamı qadağan edir); əvəzində seçki kampaniyası zamanı və ümumiyyətlə, il ərzində siyasi partiyalara pulsuz efir vaxtı verilir.

Efir vaxtının müəyyənləpdərilməsini xüsusi komitə həyata keçirir. Həmin komitədə adətən yayım şirkətlərinin nümayəndələri və parlamentdə təqdim olunan siyasi partiyaların nümayəndələri iştirak edir. Hökumətdə təqdim olunan və müxalifətdə olan partiyalar eyni efir vaxtı alırlar. Nümayəndələr Palatasında yer ala bilməmiş və yaxud, ümumiyyətlə, az səs yiğmiş azlıq təşkil edən partiyalara televiziyada bir dəfə çıxış hüququna verilir (o şərtlə ki, onlar seçkilər zamanı ən azı 50 namızəd irəli sürsünlər).

Üçüncü cəhət - siyasi rəqabətdə bitərəflik və ədalət standartlarını saxlamaq üçün səmimi səylər göstərir. Seçkilər zamanı bitərəflik və ədalət tələbi daha da sərtləşir və bu özünü ən qabarlıq şəkildə xəbərlər proqramlarında bürüzə verir. Misal üçün, Bi-Bi-Si şirkəti rəsmi qaydada öz redaktorlarından tələb edir ki, onlar seçki kampaniyasını işıqlandıraraq, işlərini ədalət prinsipləri əsasında qururlar. Ədalətin təmin olunması hətta riyazi şəkildə (saniyəölçənlə) ölçülür, belə ki, seçki kampaniyasının axırında partiyaların xəbərlər efirində aldıqları vaxt onlara ayrıca çıxışları üçün verilmiş vaxtların nisbətilə uyğun olunmalıdır.

Dördüncü cəhət - Britaniya radio və televiziya sisteminin konstitusyon statusu mürəkkəb və çoxtərəflidir. Bir tərəfdən, Britaniyanın siyasi mədəniyyətində və kütləvi informasiya vasitələri mədəniyyətində redaktorların müstəqilliyi prinsipinə artıq dərəcədə yüksək rəğbat bəslənilir. Digər tərəfdən isə, dövlət tərəfindən yaradılmış ictimai radio və televiziya xidmətləri təkcə siyasi məsuliyyət daşıdır, onlar habelə müəyyən dərəcədə siyasi asılılığa məruz qalırlar. Belə ki, yayım xidmətləri dərk edir ki, onların proqramlarının gələcək təşkili hökumətin və parlamentin əlindədir. Onlar başa düşür ki, siyasi dairələrin yaxşı münasibəti onlar üçün həyati əhəmiyyət kəsb edir.

Britaniyanın ictimai televiziya xidməti modeli problemsiz deyil. O, hərdən həddindən artıq qərarsız və ehtiyatlı olur, saniyə prinsipi seçki kampaniyasının xəbərlər programında işıqlandırılmasının ədalətli olmasını təmin etmək üçün həddindən artıq mexaniki bir üsul kimi də özünü göstərə bilər, televiziya auditoriyası hərdən seçkilər haqqında xəbər və protramlarla həddindən artıq doyurur və s. Lakin bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, o, siyasi liderlərə seçicilərilə televiziya vasitəsilə ünsiyyət yaratmağa imkan yaradır. Onlar bilirlər ki, demək istədiklərinin heç olmazsa müəyyən hissəsi televiziya vasitəsilə göstəriləcək və göstərildikdə məzmunun bir xəbər kimi bu anda qiymətli olub-olmaması nəzərə alınmayacaq. Bu, həmin çıxışların imic-şüar xarakteri yox, daha dərin və perspektivli olması üçün gözəl bir təkan yaradır.